

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ**

**MAGİSTRATURA MƏRKƏZİ**

*əl yazması hüququnda*

***Əliyev Çingiz Əlibala oğlu  
Toxucu maşınlarında parça əmələ gətirici mexanizmlərin  
konstruksiyalarının təkmilləşdirilməsi yolları.***

İxtisasın şifri və adı: 060625 – Texnoloji maşın və avadanlıqlar mühəndisliyi  
İxtisaslaşma: Yüngül sənaye və məişət xidməti texnoloji maşınları və  
avadanlıqları

Elmi rəhbər

t.ü.f.d. Cəfərov E.N.

Magistr programının rəhbəri

prof. M.H.Fərzəliyev

Kafedra müdürü

prof. M.H.Fərzəliyev

**BAKİ-2018**

# Mündəricat

<b>Giriş.....</b>	<b>3</b>
<b>Fəsil I. TOXUCU MAŞINLAR HAQQINDA ÜMUMİ MƏLUMAT.....</b>	<b>5</b>
1.1. Tekstil maşınlarının quruluşu və əsas mexanizmlə.....	5
1.2. Toxucu maşınlarının layihələndirilməsi sxemi və parçanın hazırlanması....	14
1.3. Toxuma maşınının doldurma sxemi, özülünün konstruksiyası.....	26
<b>Fəsil II. İCRAEDİCİ MEXANİZMLƏRİN TƏRTİB EDİLMƏSİ.....</b>	<b>36</b>
2.1. Yumruoğlu əsnək əmələ gətirən mexanizmin strukturu. Kinematik asılılıq.....	36
2.2. Remizlərin və ayaqların dövrə və kinematik hərəkət qanuna uyğunluğu....	43
2.3. Yumruğun profillərinin qurulması, konstruksiyası və detalların möhkəmliyinin hesabı. Qüvvələrin analizi.....	51
<b>Fəsil III. ƏSAS ƏYLƏCLƏR VƏ ƏRIŞ DARTINMASININ TƏNZİMLƏYİCİLƏRİ.....</b>	<b>60</b>
3.1. Ərişin dartınması üçün mexanizmlərin əsas növləri və vəzifəsi.....	60
3.2. Valın asılı hərəkətinin əsas tənzimləyiciləri.....	64
3.3. Hərəkətli val sistemi və toxucu maşınının əriş sarınan valı.....	67
<b>Nəticə.....</b>	<b>73</b>
<b>Ədəbiyyat siyahısı.....</b>	<b>74</b>

## GİRİŞ

**Tədqiqat işinin aktuallığı.** Respublikamızda yüngül sənayenin inkişafı mütəxəssizlər qarşısında mühüm aktual məsələlər qoyur.. Bü tipli problemlər sənaye sahələrinin demək olar hamisində, o cümlədən toxuculuq sənaye sahəsində də özünü əks etdirir. Toxuculuq sənayesinin inkişaf etdirilməsi nəticəsində istehsal olunan toxuculuq istehlak mallarının dünya bazarına çıxarılması günün aktual məsələlərindən hesab olunur. Bu səbəbdəndə ölkəmizdə toxuculuq sənaye sahəsinin inkişafı və respublikanın güclü bir iqtisadiyyata malik olması üçün zəngin xam materialı mövcuddur. Belə ki, respublikamız təbii xam materiallarla zəngindir. Yəni toxuculuq mallarının inkişafı baxımından istənilən qədər panbiq, yun, neft məhsulumuz var. O cümlədən , lazımı intellektual ixtisas sahələrimiz də vardır. Respublikamızda istehlak mallarının, eyni zamanda toxuculuq mallarının istehlakı və istehlak xassələrini öyrənən azad dövlət institutu fəaliyyət göstərir. Bu da imkan verir ki, toxuculuq mallarının istehlak xassəsinin öyrənilməsi və onların keyfiyyətinin artırılması üçün qarşıya çıxan problemləri həll etmək mümkün olsun. Məhz buna görə də buraxılış işi toxuculuq mallarının təyinatında əsas yeri tutan toxuculuq maşınlarının tədqiqi ilə əlaqədardır.

Əhalinin toxuculuq mallarına artan tələbatı toxuculuq sənayesi mütəxəssisləri qarşısında yüksək keyfiyyətli məhsul istehsalının artırılması, istehsal edilən parçaların çeşidinin genişləndirilməsi, müəssisələrin texniki-iqtisadi göstəricilərinin yüksəldilməsi kimi vacib vəzifələr qoyur. Bu vəzifələr əsasən toxuculuq istehsalına yeni texnoloji proseslərin və kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqi ilə həll oluna bilər.

**Tədqiqat işinin məqsəd və vəzifələri.** İşdə məqsəd toxucu maşınlarının xüsusiyyətlərinin gücləndirilməsi və ölkəmizin mühitnə, imkanlarına və Milli üsullara və bəzəklərə uyğun istehsal etmək və iqtisadiyyatımızı qaldırmaq üçün dünya bazarında istehsal olunan mallarımızın satışa hazırlanması problemlərini aşdırmaqdır.

**Tədqiqatın praktiki əhəmiyyəti.** Aparılan tədqiqat işlərinin nəticəsi olaraq elmi-praktiki əhəmiyyəti olan nəticə yazılmış, olan toxuculuq maşınlarının

səmərəli istifadə edilməsi tövsiyə olunmuş və toxuculuq məhsulların çəşidinin artırılması və keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslandırılmış təkliflər verilmişdir.

**Tədqiqatın strukturu.** Buraxılış işinin I bölməsində toxuculuq maşınlarının qurulmasına və əsas mexanizmləri araşdırılmışdır. Sonra toxucu maşınlarının layihələndirilməsi sxemi və parçanın hazırlanması verilir. Bölmənin sonunda maşının doldurma sxemi, özülünün konstruksiyası açıqlanır.

Ikinci fəsildə isə Yumruoğlu əsnək əmələ gətirən mexanizmin strukturu, kinematik asılılığı ,remizlərin və ayaqların dövrə və kinematik hərəkət qanuna uyğunluğunu,yumruqların profillərinin yaradılması və konstruksiyası və detalların möhkəmliyinin hesabı və qüvvələrin analizi öz əksini tapmışdır.

Üçüncü fəsildə ərişin dartinması üçün mexanizmlərin əsas növləri və vəzifəsi, valın asılı hərəkətinin əsas tənzimçiləri,hərəkətli val sistemi və toxuma maşınının əriş sarınan valı və praktika üçün seçilmən nümunələrin xüsusiyyətləri göstərlir.

## Fəsil 1. TOXUCU MAŞINLARI

### 1.1. Tekstil maşınlarının quruluşu və əsas mexanizmləri.

Maşının dizaynına başlayan zaman, ilk növbədə onun məqsədini öyrənmək, ona tətbiq edilən tələbləri öyrənmək, maşının işləmə şərtlərini öyrənmək, istehsal üçün nəzərdə tutulan parçaların çeşidinə və istehsalına dair aşağıdakı məlumatları toplamaq lazımdır:

- 1) parçaların adları və onların xüsusiyyətləri;
- 2) arğac və əriş sapların növü və nömrəsi;
- 3) planlaşdırılmış hörgü;
- 4) arğac və ərişə görə parçanın möhkəmliyi;
- 5) əriş və arğac genişliyi;
- 6) parçanın keyfiyyətinə dair tələblər;
- 7) dizayn edilmiş maşının məhsuldarlığı;
- 8) maşınların xidmət etmə şəraiti.

Bu məlumatlar əsasında tekstil maşınınin dizaynı üçün texniki məsələ hazırlanır, texnoloji əməliyyatların aparılması üsulları və icraedici mexanizmin növləri müəyyən edilir.

Yeni bir tekstil maşınını hazırlayarkən, həll olunacaq problemin bütün aspektləri böyük əhəmiyyət daşıyır; nəzəriyyənin dərin biliklərinə ehtiyac olur, böyük təcrübə, rəssam-konstrukturun məharəti, yerli və xarici maşın və mexanizmlərin mövcud dizaynları ilə bağlı geniş məlumatlar, konstruktiv qərarların qəbul edilməsi üçün cəsarətə ehtiyac duyulur. Bu zaman, maşinqayırma sənayesinin müxtəlif sahələrinin işi və nailiyyətlərini nəzərə almaq lazımdır.

Maşınların vəzifəsi - əriş və arğac iplərindən toxuculuq nümunəsinə uyğun olaraq birləşmə, yəni, bu iplərdən parça istehsalıdır. Əriş ipi, parçaya uzununa yerləşdirilir, arğac isə - eninə yerləşdirilir. Əriş ipin, arğac ipini örtdüyü yerə,

ərişli örtülmələr deyilir; haradakı, arğac ip, əriş ipi örtür, buna isə arğac örtmələr deyilir.

Hörmət zamanı, əriş iplər, arğac ipləri əyir və parçanın bir tərəfindən digər tərəfinə keçir. Parçanın bir tərəfindəki, hər əriş örtüyü, o biri tərəfdən arğac örtük uyğunlaşır. Hər parçada, əriş və arğac örtükləri dalbadal gələrək, toxucu bəzəyini əmələ gətirirlər.

STB toxucu maşınları, yun, ipək, pambıq parça və kətan parçalarının, həmdə qarışiq liflərdən olan parçaları istehsal edir. Maşının yüksək məhsuldarlığı, komponentləri və mexanizmlərinin etibarlı işləməsi onu geniş tətbiqlə təmin etmişdir. Bu maşınlarda xüsusi bir metal çəkmədən istifadə edərək, bir arğac ipinin qoyulması prinsipinin istifadə olunmasında böyük payı var.

Bir neçə kiloqrama çata bilən sabit paketlərdən olan arğac iplik ilə qidalandırılan maşın, dayanmadan uzun müddət işləyə bilər. Bu toxucunun işləmə yükünü azaldır, yüksək keyfiyyətli parçanını istehsalına şərait yaradır. STB maşınlarına, əsnək mexanizminin 3 növü, yumruq, karet və ya cakkard maşınları quraşdırılır. Yumruğun əsnək mexanizmini, mürəkkəb olmayan toxunuşlu parçalarda istifadə edirlər. Onu fərqli kəsiklərin dəyişən yumruqlarıyla təchiz edirlər. Yumruqların fərqliliyi və doldurulmada 10 yaxın remizlərin istifadəsi, müxtəlif bəzəkli parçaların istehsalına imkan yaradır. Maşına, 14 və ya 18 remizli karatin quraşdırılması, maşının çeşidli imkanlarını artırır. Bu zaman çətin toxunuşlu parçaları istehsal etmək olar. Həmdə, şəkildən şəkilə keçidi və ya maşının doldurulmasını asanlaşdırır.

Jakkard maşını ilə təchiz olunmuş maşınlar daha geniş istifadə olunur. Bu maşının köməyi ilə geniş bəzəkli parçalar istehsal olunur. Bundan əlavə, maşına rəngli arkad cihazların qurulması, qurğuya təkcə rəngli ipin yox, həmdə fərqli lifli iplərin daxil edilməsinə imkan verir.

MTD maşınları, dar və geniş olurlar. Dar olanların, doldurulmasının eni 220sm, enli olanlarda isə -250sm və daha çox. Buna uyğun olaraq, bu maşınların işlənməsinin dövrə diaqramlarında fərqlər var, bunlar düzəliş olunduqda nəzərə alınmalıdır.

Doldurulma enliyindən asılı olaraq, maşında, bir və ya bir neçə parça istehsal etmək olar. Parçanın lazımı genişliyi, sağ qəbulədici qutu və orta kənar əsnək mexanizmlərini dəyişməklə və birləşdirən valları əvəz etməklə əldə edilir. Əgər parçaların işlənməsi fərdi əriş sarınan valdan ibarətdirsə, əsas maşın nəzarətçisi fərqli bir mexanizm ilə təchiz edilir.

MTD maşınlarında, yun, yarı yun, yunun və 200-15,6 digər liflərin qarışığının arğac ipləri istehsal olunur; pambıq parça və 83,3-5,9 başqa liflər ilə qarışq pambıq; kimyəvi mürəkkəb iplər və 100-2,2 təbii ipək; 69-16,7 kətan iplər.

QOST 12167-82 uyğun olaraq, MTD toxucu maşınları 7 qrupa bölünür. Birinci qrupa, doldurmasının eni 180sm olan, ikinciye - 220, üçüncüyə isə - 250 sm olan maşınlar aiddir. Dördüncü, beşinci, altıncı və yedinci qrupa isə eni 280,330,360 və 400sm olanlar aiddir. Eni 175, 216 və 390 sm olan maşınların hazırlanmasına icazə verilir. Hər qrup, 4 növ maşından ibarətdir: arğac dəyişdirmə mexanizmi olmadan, iki, dörd və ya altı rəngli mexanizmlərlə təchiz olunmuşdur. Məsələn MTD2-180 maşını, birinci qrupa aiddir. Arğacın dəyişdirilməsi üçün iki rəngli bir mexanizm ilə təchiz olunmuşdur, onun doldurulması genişliyi 180 sm- dir.

Maşında toxucunun formallaşması prosesi, bir-birinə əsaslanan texnoloji əməliyyatlarla dövrəli bağlı olaraq, aşağıdakılardan ibarətdir:

- 1) əsnək;
- 2) arğacın əsnəyə daxil edilməsi;
- 3) parçanın kənarına arğacın döyülməsi;
- 4) parçanın formallaşma bölməsinə əriş salınması;
- 5) formallaşma bölməsindən parçanın çıxarılması;

Toxucu maşınının əsas iş mexanizmi:

- 1) əsnəklər;
- 2) arğacın əsnəyə daxil edilməsi;
- 3) parçanın kənarına arğacın döyülməsi;
- 4) formallaşma bölməsindən parçanın çıxarılması və ərişin uzununa yerləşdirilməsi;

5) ərişin, vala buraxılması.

Əriş və parça, uzununa yerləşmə zamanı, yönləndirmə orqanlarından keçirlər.

Mexanizmlərə hərəkətin ötürülməsi üçün maşın bir sürücүyə və başlanğıc və dayandırıcı mexanizmə malikdir. Ötürücü, hərəkəti, maşının əsas valına göndərir, və bundan bütün mexanizmlər hərəkətlənirlər.

Parçada qüsurların yaranmasının qarşısını almaq, işlərin təhlükəsizliyini təmin etmək və toxuculuq işlərini asanlaşdırmaq üçün maşına bir sıra təhlükəsizlik, nəzarət və avtomatlaşdırma mexanizmləri quraşdırılmışdır. Maşının bütün mexanizmləri çərçivəldən və bağlardan ibarət olan bünövrəyə qosular.


Avtomatik STB maşınlarda parçanın formalaşması məkikli maşinlardakı formalaşmasına oxşardır: parçanın adı formalaşma prosesi saxlanılır ( quruluşun açılması, arğac ipinin qoyulması, quruluşun bağlanması, parçanın kənarına arğac ipinin bərkidilməsi, yenidən quruluşun açılması və s.)

Toxuculuq hazırlıq şöbəsində, əriş sarınan vala, lazımı uzunluqda əriş sarınır ( bu növ parça üçün texniki hesaba uyğun olaraq). Əriş sarınan val 1( şəkil 1), STB maşınının arxa hisəsinə ərişlə birlikdə yerləşdirilir. Valdan açılan əriş ipi 2, vərdənəni əyir 3 və üfüqi vəziyyət alır. Daha sonra iplər vərdənə altı borudan keçir 4, əsas nəzarətçi lamellərdən keçir 5, remiz çərçivələri 6 və batanın tirinin yuvasına 8 bərkidilmiş daraqdan 7 keçir.

Bir remizaların yuxarı, və başqalarının aşağı yerdəyişməsi zamanı əriş ipləri qruplarının arasında əsnək adlandırılan sahə yaranır hansına ki, yönəldən darağa görə 9 arğac iş qutusundan aracı tərəfindən arğac sapı çəkilir və parçanın kənarı döyülür. Arğac ipinin döyülməsindən sonra yeni əsnək əmələ gəlir. Ona yeni arğac ipi daxil olunur və parçanın əmələ gəlmə prosesi təkrarlanır.

Hazırlanmış parça, parçanın kənarının dayağından 10, döşgəlməni əyir 11, valyan 12, sıxma val 13 və sıxıcı val 14 keçir, mal valına sarınır 15.

STB maşınlarının əsas xüsusiyyətləri, əsnəyə arğacın, içik çəkici arğaclarla yerləşdirilməsidir.



Şəkil 1. STB maşınının yükləmə sxemi

Maşınının texniki xarakteristikası cədvəl 1- də göstərilib.

Cədvəl 1. Yumruğun əsnək mexanizmiylə təchiz edilmiş STB maşınlarının xarakteristikası.

Göstərici	Maşınların qrupları			
	1ci	2ci	3cü	5ci
Darağa görə doldurulmanın eni				
1	180	220	250	330
2	-	108,5 x2	123,5x2	163,5x2
3	-	-	81,3x3	108x3
Arğaca görə sıxlığın diapazonu, 1sm görə ip	6-75	6-75	6-75	6-75
Bərk parçaya görə doldurulma	1,5	1,25	1,0	0,9
Aracı argacın sayı, maksimum	12	13	15	17

Əriş sarınan valların sayı,dənə	1	1,2	1,2	2
Əriş sarınan valların gövdəsinin diametri, mm		50	50	
Əriş sarınan valların disklərinin diametri,mm	600,700,800			
Əriş sarınan vallarla işləyən zaman əriş sarınan valların disklərinin arasındaki ən böyük məsafə ,mm				
1	1840	2240	2570	-
2		1020	1205	1583
Mal valında parçanın maksimal diametri,sm	40,54	40,54	40,54	40,54
Əsas nəzarətçinin reykalarının sayı, dənə	6	6	6	6
Remiz çərçivələrinin sayı,dənə	10	10	10	10
Əsas valın fırlanmatezliyinin vaxtı,dəq.	300	280	265	250
Elektrik mühərrikin gücü kVt	2,2	2,2	2,2	2,2
Maşının kütləsi,kq	2250	2450	2650	3150
Qabarit ölçülər,mm				
En	3600	4000	4350	5100
Dərinlik	1875	1875	1875	1875
Hündürlük	1400	1400	1400	1400

Toxucu maşınının bütün mexanizmləri üç əsas hissəyə bölünür, ötürücünün mexanizmi və maşının dayandırılması, maşının icra mexanizmləri və texnoloji prosesin idarə edilməsi və avtomatlaşdırılması.

Maşının bünövrəsi, maşının komponentləri və mexanizmlərinin bazası kimi xidmət edir. Çərçivələr və əlaqələrdən ibarət olan möhkəm bir məkan quruluşuna malikdir.

Maşının başlama və dayandırma mexanizmi, növbəti qurğulara malikdir. Maşını işə salan xüsusi elektrik mühərrikidir. Elektrik mühərrikinin fırlanması ilə teksropik ötürülmə vasitəsi ilə maşının əsas valı hərəkət etdirən frizə ötürülür. Maşının dayandırılmasa işə, müvafiq cihazlara “stop” və ya buraxıcı qulpa siqnalının ötürülməsi ilə baş verir. Əsas valın əyləci işə düşür və maşın dayanır.

Əsnək əmələ gətirən mexanizm. Çətin toxunuşu və asan bəzəkli parçanı istehsal edərkən, maşına yumruoğlu(ekssentrik) əsnək əmələ gətirən, 10 remizli mexanizm quraşdırılır. Bundan başqa, sürətli rotasiya (SKR-14) və bıçaq (SKN-14) kareti istifadə olunur və hər ikisi 14 remizə görə hesablanıb. Əsas valın, 240-250dəq tezlikdə fırlanmasıyla, onlar istismar olunurlar. STB maşınlarda geniş bəzəkli parçaların istehsalı üçün, ona sürətli cakkard maşınları quraşdırılır. İkili qaldırıcı maşından istifadə olunur. Bu halda, maşın əlavə alətlər ilə təchiz olunur və əsas val bir az azalmış fırlanma tezliyi ilə işlədir. Parçanın qüsürünün qarşısını almaq üçün – arğacda deşik, arğac ipinin ucunu əsnəkdən çıxarmaq və əvvəlki arğacın qoyulduğu əsnəyi tapmaq lazımdır. Bu, əsnək əmələ gətirən mexanizmi söndürmək üçün, razı axtaran mexanizmlə edilir, həmçinin axırıncını, elektrik ötürücü və ya əl ilə işə salınır.

Mənfi tənzimləyici. Toxuculuq prosesində, əsas iplər strukturundan asılı olaraq müəyyən bir gərginlik altında olmalıdır. Six kostyum parçalarını, yüksək dartinma ilə istehsal edirlər, biraz az six olanları isə zəif. Maşının işləməsi zamanı, ərişin dartinması daimi olmalıdır. STB maşınında əriş avtomatik olaraq verilir.

Tənzimləyicilərin konstruksiyasına differensial qoşulmuşdur, bu iki val tərəfindən ərişin dartinmasında düzlənməyə kömək edir.

Müsbət tənzimləyici. Bu mexanizm, sərt bir parçanı valik üzərində vahid bir sıxlıq ilə sarması üçün nəzərdə tutulmuşdur. Tənzimləyici, maşının sol çərçivəsində yerləşdirilib. Parçanın hərəkəti fırlanan valyanın təsiri ilə olur, bunu səthi sürtgəclə və ya benzin yağına davamlı qabarıqlı rezinlə örtülüb. Parçanın verilmə miqdarı, toxucunun sıxlığından asılı olaraq, dəyişilən dişli çarxların seçilməsi ilə təyin edilir.

Batan mexanizmi. Batan brusu(dördbucaqlı kəsik) üfüqi paza malikdirki buna daraqlar bərkidilmiş olur, buda parçanın kənarına ərişin döyülməyinə kömək edir. Daraqların sayı, maşında istehsal olunan parçaya bərabərdir. Brus batana qısa bıçaqlara bərkidilir və onların vasitəsilə yumruqcuqlar yağ ilə dolu bir qutuda

yerləşdirilən batan valıyla bağlıdır.

Arğac qutusu. Bu mürəkkəb, iri bir qutudur, bir neçə bölmədən ibarətdir, və bu bölmələrdə növbəti mexanizmlər vardır:

İş mexanizmi –dolanmış əsas valın köməyi ilə əsnəkdə, məkiyin qalxmasına kömək edir, və bu əsas valın dönməsi zamanı yavaş yavaş dolanmağa başlayır. Arğacın gücü və sərtliyi, maşının sürətindən asılı deyil və əsas valın dolanma küncü ilə tənzimlənir.

Məkik qaldırıcı mexanizm – transporterdən məkikləri qəbul edir və onları uçuş xəttinə bərkidir;

Məkik yayını açan – arğacın qaldırıcıda olan vəziyyətini qeyd edir və arğac ipini qəbul etmək üçün məkiyin yayının süngərini açır;

Arğacı qaytaran – sol parçanın sol kənarının kəsiyinin arğac ipini növbəti məkiyə ötürmək üçün ayıır.

Arğac qaytaranın yayını açan – arğac qaytran yayın süngəriylə tutulmuş ipi, məkik yayının süngərinə ötürmək üçün sərbəst buraxır.

Arğac sapının kompensatoru və ya tormozu – arğac sapın ən optimal dartinması üçündür.

Arğacı yoxlama mexanizmi – ipin qırılması və məkikdən çıxmazı zamanı, maşını dayandırır. Bu mexanizm sol qəbul və iş qutusunda yerləşir.

Sol qayçılardan və cihazı mərkəzi nöqtəyə uyğunlaşdırılan – iptutan və qaytaranın süngərində, məkiklə qoyulmuş ipi mərkəzləşdirmək üçün istifadə olunur.

Qəbul edici qutu. Qutuda məkiklərin dayandırılması və ipləri onlardan çıxartma və məkiki transporterin üzərinə qoyma prosesi baş verir. Bundan əlavə, onda, məkikin qəbul qutusuna ötürülmə mexanizmi var.

Transporter. Məkiki, qəbul qutusundan işçi qutuya götürmək üçün lazımdır. Transporter, fərdi keçidlərin bərkidilən plitələri olan məkiklərin yerini dəyişən qapalı zəncirdir.

Elektrik fəaliyyətinin əsas müşahidəçisi. Bu mexanizm iplərin qırılmasını müşahidə edir və qırılma zamanı maşını dayandırır; buna görədə qüsurlu parçaların istehsalı azalır. Mexanizmdə açıq tip lamellərdən istifadə olunur.

Şparutkalar. Şpar cihazı, işlənmiş parçanı doldurmanın enində saxlayır. STB maşınlarında, differential şparutkalar qosulub.

Kənar düzəldən mexanizm. Mərkəzə uyğunlaşdırılmış cihazdan, qayçıdan, iynədən, kənar düzəldən tənzimcidən ibarətdir. Mexanizm, qəbul edici və arğac iş qutusu tərəfində quraşdırılıb.

## **1.2. Toxucu maşınlarının layihələndirilməsi sxemi və parçanın hazırlanması**

Yeni bir texnika yaratmaqla məşğul olan texnoloqların və konstrukturların komandası qarşısında çətin bir problem durur, onun məqsədi isə texnoloji problemin yüksək texnologiyalı və iqtisadi həllidir.

Yeni bir maşın hazırlayarkən, həll olunacaq problemin bütün aspektləri böyük əhəmiyyət daşıyır; nəzəri biliklər, böyük praktik təcrübə, dizayner sənəti, daxili və xarici maşın və mexanizmlərin mövcud dizaynları ilə bağlı geniş məlumatlar, konstruktiv qərarların qəbul edilməsi üçün cəsarət lazımdır. Eyni zamanda maşınqayırmanın müxtəlif sahələrinin işi və nailiyyətləri nəzərə alınmalıdır.

Toxucu maşınının dizaynının əsas mərhələlərinə nəzər yetirək.

1. Maşının dizaynı üçün texnoloji bir tapsırıq hazırlamaq. Eyni zamanda, texnoloji prosesin xüsusiyyətləri diqqətlə öyrənilir və gələcək maşının mexaniki xüsusiyyətləri tənqidi şəkildə qiymətləndirilir.

Patent və texniki ədəbiyyatın öyrənilməsinə böyük diqqət yetirilir. Həm ölkəmizdə, həm də xaricdə mövcud dizayn və yeni hazırlanmış toxuculuq maşınlarına əsaslanaraq bu, maşınqayırma sənayesinin inkişafı üçün əsas istiqamətlər və perspektivlər müəyyənləşdirilir.

2. Maşının prinsipial sxeminin seçilməsi və toxuculuq mexanizmlərinin və kinematik sxemin inkişaf perspektivlərini nəzərə alaraq, icra mexanizmlərinin sxeminin seçilməsi, texniki dizayn təyinatının tərtib edilməsi.

3. Maşın və mexanizmlərin kinematik diaqramlarını, maşın mexanizmlərinin tükənmış siklogrammlarını, əsas texnoloji və kinematik hesablamalarının layihəsinin hazırlanması. Eyni zamanda, gələcək maşının xarici görünüşünün bədii və dizayn işləri görülür.

4. Nəzəri və erqonomik tədqiqatların, texnoloji, kinematik və dinamik hesablamaların, texniki-iqtisadi əsaslandırmanın, maşın və onun

komponentlərinin ümumi görünüşünün təsvirləri, maşının bədii şəkildə konstruktiv görünüşü, təsviri ilə izahlı bir qeydi.

5. Layihədə müzakirə olunan və təsdiq edilmiş texniki layihə əsasında həyata keçirilən bir iş layihəsinin hazırlanması bütün birləşmələrin və hissələrin işçi təsvirlərini əks etdirir.

6. Təcrübəli mexaniki, sexdə hazırlanmış, buraxılmış, laboratoriyada sınaqdan keçirilmiş, kinematik və dinamik parametrlərini tədqiq edən bir toxuculuq maşınının istehsalı. Toxuculuğun iş sahəsi hazırlanır, nümunəyə son şəkil vermə işi aparılır.

7. Müxtəlif sürət rejimləri altında bir neçə parça üzərində prototip və ya istehsal şəraitində kiçik eksperimental seriyaların testlərinin aparılması. Ən münasib məhsul növləri müəyyənləşdirilir və optimal sürət rejimləri müəyyən edilir. Bu testlərin müsbət nəticələri ilə prototipin daha da inkişaf etdirilməsi həyata keçirilir.

8. İstehsalçının avadanlıqlarının gücü və spesifikliyi gələcək seriyaların ölçülərini nəzərə alaraq seriyalı istehsal üçün rəsmələr hazırlayır.

Maşındakı parça iki qarşılıqlı perpendikulyar istiqamətdə yerləşən iki iplik sisteminin mübadiləsi nəticəsində yaranır. Bu, parça formallaşması prosesi parçanın formallaşması prosesini təmin edən bütün mexanizmlər kompleksinin kompleks bir işi ilə yanaşı, onun üzərində nəzarəti və bir sıra mexanizmlərinin işləməsini də müsayiöt edir.

Parça formallaşması prinsipinə əsasən toxuculuq maşınları iki qrupa ayrılır:

1. Fərdi əməliyyatlar (boğaz əmələ gəlməsi, şal ipliyinin sərilməsi, səthin toxumasına kilitlənməsi və s.), Periodik və tək-hissəli üzrə bir parçanın formallaşması prosesinə sahib maşınlar, fərqli aralıqda ardıcıl olaraq həyata keçirilir. Şaftalı iplik, tabanın yüklənməsinin bütün genişliyi boyunca yaranan ümumi bir uzanmağa gətirilir və toxucunun kənarında atqı ipinin ortaya çıxması boğazdakı iplik bütün uzunluğu boyunca eyni vaxtda həyata keçirilir.

Bu qrupu, müasir tədqiqatçılar və qeyri-köçürmə maşınlarının əksəriyyətini ehtiva edir, burada şaquli iplik baton və qamış tərəfindən hazırlanan parçalar

əhəmiyyət kəsb edir. Bu maşınların əsas üstünlüyü, prosesin periyodik olmasıdır, bu əməliyyatda, maşının əsas milinin dövr zamanının böyük bir qisimi hazırlıq əməliyyatları (boğazın açılması, ipin çəkilməsi, və s.) əhəmiyyətsizdir. Toxunma əməliyyatının tezliyi maşının əsas şaftının əyilmə sürətini məhdudlaşdırır.

2. Davamlı və çox-hissəli bir parça formalaşması prosesinə sahib maşınlar, əməliyyatlar davamlı olaraq reallaşdırılarkən, döşəmənin eni boyunca və ya toxucu ipliklərinin işlənməsi ərzində (dərinliyində) müxtəlif bölgələrdə ardıcıl olaraq işləyir. Davamlı olaraq parça formalaşması prosesində, maşınlar və ya maşınlar buna görə döşəmənin eni boyunca və ya ərzində çox-hissəli dalğa bənzəri və ya kəsikli bir tökülmə meydana gətirən şal mexanizmlərinə, şal saplarının sistemə davamlı olaraq toxucuların kənarlarında yavaş və davamlı səthlərin girişini təmin edən mexanizmlərə sahib olmalıdır. Bu maşınlarda, çox sayda büzməli və yumru toxucu maşınları daxil olmaq üzrə, əsas şaftın bir dövrü üçün eyni anda bir neçə şal ipliyi atılır.

Toxucu maşını üzərində düyün və parçanın hazırlanması zamanı, aşağıdakı texniki əməliyyatlar həyata keçirilir:

- Toxuma prosesi zamanı döşəmə gərginliyi yaradılır və parça böyüdükcə sərbəst buraxılar;
- bir döşəmə, döşəmənin iki parçaya bölünməsi və bunları və şaquli dəqiqləşməmiş hərəkəti nəticəsində yaradılır;
- parçanın toxuması prosesi;
- parça toxumasının təmizlənməsi kumaşın kənarında aparılır və parça boyunca müəyyən bir sıxlıq təşkil edilir;
- istifadə olunan parça kənarlardan çıxarılır və əsas və əsasın gərginlik mexanizmi ilə birlidə parçanın uzunlamasına hərəkəti təmin edilir.

Parçanın formalaşması prosesini, toxucu maşını üzərində izləmək olar. Onu əsas hissələri bunlardır: sarılmış əriş 2, əriş sarınan val 1, remiza mexanizmi 5, batan mexanizmi 15, arğac ipinin qoyulması mexanizmi 6 (sxemdə bu mexanizm göstərilməyib) və valyan 9.

Əriş ipləri 2, əriş sarınan valdan açılır 1, valı əyir 3, lamel cihazını 4, rezmizka çərçivələrini 5, batan darağını 15 və parçanın formalaşma sahəsinə keçir. Hazır parça, dösgəlməni 10, valyanı 9, sıxıcı valı 11 əyir və mal valına döyüür 12.


Maşının bütün mexanizmləri üç əsas növə bölünür: maşının ötürücü və dayandırma mexanizmi, icra mexanizmləri və nəzarət mexanizmləri və texnoloji prosesin avtomatlaşdırılması.

Maşının ötürücü və dayandırma mexanizmi. Ötürücü mexanizm, firlanma anını şəxsi elektrik mühərrikindən əsas vala ötürür və maşının dayandırılmasına kömək edir.

Maşının ötürücüsü, elektrik mühərrikdən 20, dişli və ya çox əlli v-kəmər ötürücüsündən 19, frizli bərkidilmə halqları 16, əyləc mexanizmindən 17 və mexaniki və elektromaqnit qoşma sistemiden ibarətdir.

Çoxəsnəkli TMM tipli toxucu maşının yaradılmasının tarixi bir fazalı toxucu maşınlarında (klassik toxucu maşınları) istehsal olunan parça müvafiq parça istehsal edən PƏM-in yaradılması tarixidir. PƏM-in yaradılması zamanı toxuculuq sahəsinin texnologiyası və mexanizmin konstruksiyası ilə əlaqədar olan bir çox çətinlik yaranan məsələlər həll edilmişdir, o cümlədən parça əmələgəlməyə görə klassik toxucu maşınlarında tətbiq olunan mexanizmlər, fasiləsiz üsulla parça istehsalı şəraitində tətbiq oluna bilmir.

Bir çox ixtiraçı alımlar, müh. D.V.Titov və müh. M.H.Fərzəliyevə qədər on illərlə klassik üsulla arqac sapının parçanın işçi başlangıcına vurulması prosesini mexaniki olaraq fasiləsiz üsulla parça istehsalı prosesinə keçirməyə səy göstərsələr də hər dəfə müvəffəqiyyətsizliyə uğramışdır. Fasiləsiz üsulla parça əmələ gətirən toxucu maşınları üçün yaradılmış vurucu mexanizmlərin konstruksiyaları, parça istehsalının fiziki mahiyyəti ilə əlaqədar parametrləri nəzərə almadan yəni parça əmələgəlmənin texnologiyasının xüsusiyyətlərini nəzərə almadan yaradılmışdır ki, onlarda istehsal edilən parçalarda müxtəlif nöqsanlar aşkar edilmişdir.



**Şəkil 1.2 Karl Mutterin konstruksiysında vurucu disklər(lövhələr)**

Qoşma mexanizmi, əyləc cihazının dayandırılması 17 və , frizli bərkidilmə halqalarının qoşulması 16 üçündür. Adətən, maşında mexanik hərəkətə çevrilmə mexanizmləri quraşdırılır və bunun buraxıcı qupları olan ştanqı vardır. Buraxıcı ştanq, əyləc cihazının qol sistemi 17 və frizli bərkidilmə halqalarıyla 16 əlaqədardır.

Əyləc mexanizmi 17, maşının təcili dayandırılması üçün təyin edilmişdir. Mexanizm, buraxıcı ştanqın təsiri altında işləyir. Əyləc sistem, adətən ya lent ya da qəlib əyləci kimi istifadə olunur.

Frizli bərkidilmə halqalarının mexanizmi 16, əsas valın birləşdirilməsi 14 və frizli halqalardan keçən fırlanan şkivlər 18 üçün xidmət edir.

STB tipi bu cür maşınların dizayn xüsusiyyətləri, maşın mexanizmlərinin geri çəkilməsinə mane olan ötürücü sistemində əlavə kılıdləmə mexanizmlərinin quraşdırılması tələb olunur.

Toxucu maşınının icra mexanizmi. İkinci qrupun mexanizmləri parçanın formallaşması prosesində birbaşa iştirak edir. Onlara, arğac ipinin salınması, əsnək əmələ gətirən 5, batan 15, ərişin buraxılması 21, mal tənzimçisinin 9 mexanizmi, həmçininində istehsal olunmuş parçanın kənarının döyülməsi mexanizmi. Pnevmatik və mikro məkikli maşınlar üçün bu mexanizm şəkil 2 də göstərilibməyib.

Hər bir mexanizmə ayrı ayrılıqda baxaq.

Arğac ipinin salınması mexanizmi. Arğac ipinin əsnəyə salınmasının ən klassik üsulu – məkikdir. Məkik, qovucu iş mexanizmi ilə arğac ipini makara şəklində, maşının bir tərəfindən o biri tərəfinə aparır. Bunun böyük qüsürü – iş mexanizmində olan inersiya yükündür.

Son vaxtlar toxuculuq sənayesində arğac iplərin qoyulması üçün yeni üsullar geniş yayılmışdır: qreyferli ( STV toxucu maşınları və Tekstima toxucu maşınları, model 4405), rapiralı ( elastik rapirali, Drayper firmasının DSL modeli və sərt rapirali, Universal İver modeli), pnevmatik ( P-105 maşını və MJ-9 Murata-Maksbo), hidravlik ( Q-105 toxucu maşını ) və pnevmatik rapirali ( ATPR-120 toxucu maşını).

Əsnək əmələ gətirən mexanizm. Əsnək əmələ gətirən mexanizm 5, bir qrup əriş iplərinin, müəyyən bir sıra ilə yerini dəyişərək onlar arasında boşluq yaradır. Bu hərəkət, istehsal olunacaq parçanın toxunması ilə müəyyən edilir və toxunma mexanizmlərinin işləməsinin dövr diaqramı ilə dəqiq bir şəkildə əlaqələndirilir. Əsnək əmələ gətirən mexanizm ilə əsnəyə arğac ipi yerləşdirilir.

Batan mexanizmi. Mexanizm 15, maşından asılı olaraq fərqli funksiyalar yerinə yetirə bilər. Batan mexanizminin əsas funksiyası parçanın kənarına 7, arğac ipini 6 döyməkdir.

Məkikli və mikro məkikli maşında, məkiki hərəkət etdirmək üçün batandan istifadə olunur. Mikro məkikli STB maşınlarında xüsusi olaraq daraqlı kanal quraşdırılmışdır. Bu kanalda, mikro məkikin çəkilməsi baş verir.

P-105 tipli pnevmatik maşınlar da batan, sıxma kanalını daşıyır.

Əriş verən mexanizm. Ərişin verilməsini və dartinmasını tənzimləyən mexanizm, əriş sarınan valdan 1 və mexanizmdən 21 ibarətdir və bunlar ərişin buraxılmasında iştirak edirlər. Bu mexanizmin iki növü var: aktiv və passiv.

Passiv mexanizm, hazır malın vala döyülməsi zamanı əmələ gələn dartılma gücünün təsiri altında valdan əriş sarımağı təmin edir. Aktiv isə, vala sarınan əriş diametrindən və dartinmanın həcmindən asılı olaraq ərişin məcburi dayandırılmasını təmin edir.


Mal tənzimçisi. O, ipərin üfüqi yerləşdirilməsini təmin edir və hazır parçanı mal valına döyür. Mal tənzimçisi, valyanı 9, mal valını 12, sıxıcı valı 11, valyanın ötürüçü mexanizmini işə salır.

Lövhələr prinsipcə icra edilən əməliyyatlar, bir fazalı toxucu maşınının yastı berdosnun analoji əməliyyatlarını icra edir, bu səbəbdən də lövhələr fırlanan lövhəli berdo adını almışdır. Praktikalara əsasən deyə bilərik ki, bir sıra lövhəli bölündürücü çərçivə də lövhələr arasından əriş sapları keçərsə, əsnək yaranması prosesində bu saplar bir birinə ilişirlər buda qırılmalarının sayını artırır. Bu problemin qarşısını almaq məqsədilə bir cərgə lövhəsi olan bölündürücü çərçivə iki cərgə lövhəsi olan bölündürücü çərçivə ilə dəyişdirilərək təkmilləşdirilmişdir, buda qırılmaların azaldılmasına xeyli təsir etmişdir.

Müsbət tipli tənzimçilər daha geniş yayılıb, yəni, ərişin eyni qaydada yerləşdirilməsi. Valyanın sürəti, hazırlanan parçanın sıxlığından asılıdır. Hazırlanmış parçanı, maşın işləyən zaman mal valı ilə birlikdə çıxartmaq olar. Mal tənzimcisində, toxuma zamanı parçanın əllə dartılması və çıxarılması üçün xüsusi cihazı vardır.

Kənarları düzəldən mexanizm. Məkikli maşınlarda, hazırlanmış parçanın kənarların düzəldilməsi öz-özünə baş verir, və bu toxumanın formallaşması prosesinin mahiyyətindən məkik üsulu ilə izah edilir, burada sonradan qoyulmuş

arğac ipi o birisinin davamıdır (şəkil 1.3). Kənar əriş iplərin xüsusi qalınlığından asılı olaraq, kənar daha möhkəm və davamlı olur.




Şəkil 1.3 Əriş saplarının qeyri-bərabər paylanması

Bənzər bir sxem, Noyman toxuculuq sistemində müşahidə edilir (şəkil 2b), bu zaman hər atış zamanı tutucu məkik, əsnəyə daha öncəki atışdakı arğac ipinin ucunu qoyur və beləliklə çox hazır parçanın möhkəm kənarı əmələ gəlir.

Məkiksiz maşınlarda kənarların düzəldilməsi daha çətindir. maşının bir tərəfində qoyulmuş, makaradan sarınan arğac ipi, ənəyə ancaq bir istiqamətdə, hazır parçanın enindən çox olan ayrı ayrı kəsilmiş şəkildə əlavə olunur.

STB maşınlarında, parçadan kənara çıxan arğac ipinin kəsikləri, kənar əmələ gətirən mexanizm vasitəsiylə, əyilmiş şəkildə əsnəyə əlavə olunur (şəkil 1.4), P-105 pnevmatik toxucu maşınlarında, yenidən hörülməklə bərkidilir (şəkil 1.5).



Şəkil 1.4 P-105 tripli toxucu maşınlar

Texniki prossesin yoxlama və avtomatlaşdırma mexanizmləri. Üçüncü qrup məhsulların keyfiyyətinin nəzarət mexanizmlərini əhatə edir: lamel cihazı, şparutka, ip tutan mexanizm, arğac çəngəli.

Lamel cihazı. Lamel cihazı 4(Şəkil 1.5-ə bax) və ya onu əsasən əsas nəzarətçi adlandırırlar, ərişin qırılması və hazırlanmış parçada qüsürün olmasını xəbər verir. Əsas nəzarətçilər 2 cür olur: mexaniki və elektrik. Hər iki vəziyyətdə, bu mexanizmin əsas hissəsi lameldir - kompleks konfiqurasiya ilə incə polad lövhədir, hər bir əriş ipinə fərdi nəzarət aparılır.



Şəkil 1.5 Lamel cihazı

Şparutkalar. Şparutkalar 13 (şəkil 1.5 bax), hazırlanmış parçanın kənarının lazımi hündürlükdə döyülməsi üçün xidmət edir.

Arğac çengəli mexanizmi. O, atılmış arğac ipinin yoxlanılması üçün təyin edilmişdir. Kəsilmə zamanı, arğac mexanizmi işə salınır və maşın dayanır.

Toxucu maşınının dövrə diaqramı. Bu, əsas şaftın fırlanma künclərində əyləc mexanizminin bütün kompleksinin başlanğıcını və sonunu bağlamağa imkan verir. Çətinliklər diaqramlarda ümumiyyətlə miqyasla çəkilmir və yalnız hər bir mexanizmin başlanğıc və sonunu və ya onun həddindən artıq mövqeyini maşının əsas valın fırlanma anı baxımından təyin etmək üçün nəzərdə tutulur.

Maşınların dövrə diaqramı işləyərkən və öyrənərkən, məkik və pnevmatik maşınların dövrə diaqramında, maşının əsas valın fırlanma küncləri sürət anından və batanın arxa mövqeyindən keçdiyi andan STB tipli maşınlardan hesablanır.

7	Arkad çəngəli	Qayıdış	işə salınma	dayanma
8	Makara avtomatının dəyişdirilməsi			ÇDE

Cədvəl.2 AT-100-5 toxucu maşınının mexanizmlərinin iş sikloqrammı ( A- iş mexanizminin başlaması; B- çıxmanın sonu; C- son; QD;DE.

Geniş istifadə olunan maşınların bir sıra mexanizmlərinin işləməsinin daha tam başa düşülməsi üçün (şəkil 1.5-1.6) də onların dövrə diaqramı göstərilib.

Xatırladaq ki, məkiklərin tam dövrü əsas valın iki dövrünü əhatə edir, çünkü bu müddətdə orta val yalnız bir dövr etmiş olur. Məkiksiz maşınların bir dövrü, əsas valın bir dövrünə bərabərdir.

Dövrə diaqramında inkişafi hazırlanacaq maşının proqnozlaşdırılan sürət rejiminə əsasən hazırlanan arğac ipi, əsnək əmələ gətirən və batan mexanizmlərinin kinematik parametrlərinin koordinasiyası ilə başlamalıdır.

Cədvəl 3. Mexanizmlərin iş dövrə diaqramı: a – P-105 toxucu maşını; b- ATPR-120 maşını.

a)

N	Hissələr	Əməliyyatlar
1	Batan	
2	əsnək əmələ gətirən	
3	İstiqamətləndirən çəngəl	
4	Tutucu diş	

5	Sıxıcının qolu	
6	Ucluq	
7	Arğac çəngəli	
8	Kənar mexanizmi	

b)

N	Hissələr	Əməliyyatlar
1	Batan	
2	Rapira	
3	Kompensator	
4	əsnək əmələ gətirən	
5	Pnevmatik sistem	Oyanma boşalma
6	Kənar cəftəsi	İki dövrə aşırması
7	Kənar iynəsi	Aşağıda iki dövrə <b>aşırması</b>
8	Qayçılar	Arğacın kəsilməsi
9	əriş tənzimçisi	

Beləliklə, məkikli maşınlarda, əsnəyin tam açılma anı, məkikin əsnəyə girəcəyi anla bağlı ciddi şəkildə müəyyən edilməlidir. Bu zaman, əsnəyə daxil olan məkikin sürəti, maşının enindən, sürət rejimindən asılıdır. Daha sonra, dövrə diaqramında, məkikin işə düşmə anını müəyyənləşdirmək olar. Bu, sürətlənmə yolunun, məkik sürətlənməsindəki dəyişiklik qanununun və iş mexanizminin əlaqələrinin azaldılmasının böyüklüyündən asılıdır. Bütün bu parametrlər məkikin iş mexanizminin xüsusi hesablamalarında tapılır.

Dövr diaqramının daha da inkişaf etdirilməsi qalan mexanizmlərin başlangıcını və sonunu əsas valın fırlanma bucaqlarına doğru tədricən birləşdirməyə gətirilir.

İnkişaf edilmiş dayaqların eksperimental modelində texnoloji tələbləri nəzərə alaraq sürət rejimini və maşın parametrlərini optimallaşdırmaq məqsədi ilə xüsusi araşdırımlar aparılır. Bu məqsədlə yüksək sürətli çəkiliş, stroboskopik cihazlar, tensometriya, osiloqrafiya və statistik müşahidələrin metodları geniş yayılmışdır. Tədqiqat nəticələrinin təhlilinə əsasən, dövr diaqramın son versiyası düzəldilir.

Məkikli maşınların mexanizmlərində istifadə olunan materiallar mexanik xüsusiyyətlərin geniş spektrinə malikdir və bu mexanikanın qurulması və işlənməsi prosesində mexanizmin daha dəqiq fərdi tənzimlənməsini tələb edir. Buna görə, dövrə diaqramında parametrləri dəyişdirmək üçün mümkün məhdudiyyətlər təmin etməlidir. Bu yenidən bölüşdürmələr STB növlü mikroməkikli maşınlarda daha azdır, çünki onların hissələri və onların mexanizmlərinin quraşdırılması yüksək dəqiqlik sinifinə uyğun olaraq aparılır.

### **1.3 Toxucu maşınının yükləmə sxemi, özülünün konstruksiyası**

Daha çox istifadə edilən maşınlar aşağıdakı sxemlərə görə işləyir: əsnəyin açılması, arğac ipinin qoyulması, əsnəyin bağlanması, arğac ipinin ötürücüsü və s. Belə proseslərin ardıcılılığı maşının struktur və texnoloji sxeminin müxtəlif komponentləri ilə həyata keçirilə bilər. Doldurmanın struktur və texnoloji sxemi - parça formallaşması prosesində birbaşa iştirak edən maşının əsas mexanizmlərinin qarşılıqlı təşkili sxemidir. Sxem, əsas həcmli və düzəldilmiş

ölçülü, quraşdırılmış maşının kesişməsidir və əriş iplərinin və hazır parçanın traektoriyasını, əriş sarınan valdan, mal valına kimi göstərir.

Toxucu maşınları mexaniki və avtomatikdir. İynənin üzərindəki şaquli iplik açıldığında, maşın durur ve toxucu mili tam milə yükleyir və sonra maşını yenidən başladır. Avtomatik maşılarda dəyişdirilmiş bir qab dərhal avtomatik olaraq yenisi ilə əvəzlənir.


Şəkil 2.5-da mexaniki iş parçanın diaqramını göstərir. Dalğa 1-dən asılı olan baza 2-ci qüllənin ətrafında kıvrılır, əsas müşahidəçilərin lamelləri 3-dən keçir, ayaqqabı qalereyası 4 və top 5 lam 6-da gücləndirilir. Prosedurlar ardıcıl olaraq müəyyən bir ardıcılıqla artır və bir zərurətin yaranması, yəni, örtünün bir örpəklə açıldığı geniş yayılmış əsas ipliklər arasındaki boşluq atqı keçdikdən sonra, atqı ipi baird dişləri ilə çubuqla birlikdə irəlilədikləri hərəkətləri yerinə yetirən kumaşın kənarına doğru irəliləyir.

Hər bir servisdə, parça əmtəə tənzimləyicisi və əmtəə silindrindəki küləklər (8) irəli hərəkət edir. Beləliklə, baza həmişə gərgindir.

Maşının əsas mexanizmləri; baza, batma, müharibə mexanizmi, gərginlik mexanizminin yerdəyişmə mexanizmi. Baza uzununa istiqamətdə hərəkəti və əmtəə rulosunun ətrafindakı hərəkət əmtəə tənzimləyicisi vasitəsi ilə həyata keçirilir. Atonikin lazımlı sıxlığına əsasən, tənzimləyici daha çox və ya daha az sürətdə toxuma ilə idarə olunur. Əmtəə tənzimləyicisi bir dənəsi ilə əvəz edilə bilən bir dişli sistemidür. Ördək üçün lazım olan sıxlığa əsasən müəyyən bir sıra diş ilə dəyişdirilə bilən bir pinion yerləşdirilir.


Klassik konstruktiv- texnoloji sxem, ərişin üfüqi yerləşdirilməsi sxemdir (şəkil 1.6).

Əriş ipləri 2, əriş sarınan valdan açılır 1, valı əyir 3, lamel cihazından 4, remiz çərçivələrindən 5, daraqdan 6 keçirlər. Hazır parça, dösgəlməni 7, valyanı 8 əyir və mal valına 9 döyüür.



Şəkil 1.6. STB maşınının yükləmə sxemi

Bu sxemə görə, məkikli və mikro-məkikli maşınlarının əksəriyyəti yığılır, həmçininində ATK, AT, STB, Noyman, ATP-120 və pnevma rapiralı ATPR-120.



Şəkil 1.7 STB-330 toxucu maşını

Belə bir yükləmə sxemi, xidmətin etibarlı keçidini təmin etmək üçün batan bıçaqlarının şaquli bir şəkildə yerləşdirilməsinə ehtiyac duyur. Klassik sxem xidmətdə asandır, parçanın ərişini və bitmiş parça sahəsini asanlıqla görməyə imkan verir, ön və arxa tərəflərdən əldə edilə bilən mexanizm zonasında ərişin qırılmasının aradan qaldırır. Ərişin üfüqi düzəldilməsi, aşağı maşının

hündürlükde yığılmagına kömək edir, və bu toxuculuq maşınlarının kütləvi xidmət göstərməsi üçün son dərəcə vacibdir, çünki onlara insan boyu yüksəkliyində baxılır, iplərin tək və ya kütləvi şəkildə qırılmasının qarşısı daha tez alınır.

Klassik doldurmanın sxeminin çatışmazlığı əriş sarınan valın və mal valının iki tərəfli təşkilidir. Hazır parça və əriş sarınan val maşının hər iki tərəfinə keçərək, müdaxilə edir. Bu halda maşın üçün daha böyük istehsal sahəsi tələb olunur.

Yükləmə sxeminin başqa bir növü də P-105(P-125) və Murat-Maksbo MJ-9 ərişi əyri yerləşdirilən pnevmatik maşının konstruktiv texnoloji sxemidir. (Şəkil 1.8-1.9). Əriş ipi 2, valdan açılıraq 1, valı əyir 3, lamel cihazını 4, mühüm cihazı 5, remiz çərçivəsini 6, darağı 7 keçir. Hazır parça dösgəlməni 8, valyan sistemini 9 əyir və mal valına 10 döyüür. Bu sxemi hazırlayarkən, konstruktor 3 məsələni həll edib:


- 1) Əriş xəttinin eyni uzunluqda doldurulması yolu ilə əldə edilən dərinliklə maşının ümumi ölçülərinin azalması;
- 2) İş sahəsinin görünüşünü yaxşılaşdırmaq məqsədi ilə əriş iplərinin üfüqi bir şəkildə təşkil edilməsi, remizlərin sahəsində fasılələrin kəsilməsinin rahatlığı yaradır;
- 3) Tək bir nəqliyyat axını təşkil etməyə imkan verən və toxuculara əlavə maneələr yaramayan maşının bir tərəfindəki əriş sarınan valın və mal valının yerinin müəyyənləşdirilməsi.

Əyri yükləmə sxeminin azca artan yüksəkliyi, qonşu maşınların görünüşünü azaldır, daha yüksəkdə yerləşən valın dəyişimini çətinləşdirir. Maşının arxasında mal valının quraşdırılması maşının altında hərəkət edən hazır parça çirkənməyə məruz qalır.


Yükləmə sxeminin üçüncü növü, ərişin şaquli yerləşdirilməsi, Maksbo pnevmatik konstruktiv-texnoloji maşınının sxemidir (Şəkil 1.7 və 1.8). Əriş ipi 2, valdan açılır 1, val sistemini əyir 3,4,5,7, lamel cihazını 6, remizləri 8 və darağdan 9 keçir. Hazır parça, valyanı 10, dartan diyircək sistemini 11,12, 13 əyir

və mal valına döyülür 14. Bu sxem, maşının işgal etdiyi istehsal sahəsini minimuma endirməyə imkan verir. Amma onun xidmətində bəzi narahatlıq yaranır. Beləki, əriş ipinin yüklənməsi, onun lamel və valda qırıldığında baş verir, çünki qonşu maşınları görmək çətin olur.


Maşınların üç növ konstruktiv texnoloji sxemini təhlil edərkən xidmətə rahatlıq baxımından ən səmərəli, ərişi üfüqi və əyri yerləşdirilən ilk iki sxemdir.




Şəkil 1.8 Murat-Maksbo MJ-9 ərişi əyri yerləşdirilən pnevmatik maşının konstruktiv texnoloji sxemi.



Şəkil 1.9 Toxucu maşınları: a - P-105, b – Murat – Maksbo MJ-9



**Şekil 1.1.2 Maksbo makşınının doldurma sxemi**



**Şekil 1.1.3 Maksbo makşınının doldurma sxemi**

Özül və ya binövrə, toxucu makşınının əsas hissələrindən biridir. O, iki əsas funksiyani yerinə yetirir. Birincisi bu, parçanın formalaşması prosesində və onun nəzarətində birbaşa iştirak edən mexanizmlərin qurulduğu əsas konstruksiyadır. Fərdi mexanizmlərdə yaranan titrəyiş prosesi makşının əsas hissəsinə əhəmiyyətli təsir göstərir. Bununla yanaşı, ağır əriş sarınan valın quraşdırılmasına səbəb olan böyük statik yük daşıyır.

İkinci olaraq isə, əsas hissə maşının xarici görünüşünü müəyyən edir. Bir sıra maşınların (P-105, Maksbo, STB və s.) dizaynını təhlil edərkən, binövrənin bütünlükdə maşının xarici dizaynını formalaşdırmaqdə mühüm bir element olduğunu və müəyyən bir istiqamət verdiyini görürük.


Müasir şəraitdə toxuculuq maşınının yalnız mexaniki xüsusiyyətlərini nəzərə alaraq formalarının vizual təşkili olmadan nəzərdən keçirmək mümkün deyil. Buna görə, xarici dizaynı, fərdi funksional mexanizmlər, onların qarşılıqlı tənzimlənməsi və nəhayət, toxuculuq avadanlığı və interyer üçün rəng həllərinin inkişafı xüsusi diqqət yetirməlidir.

Maşınların dizaynında tələblər aşağıdakılardır:

- 1) binövrənin lazımı gücünü və sərtliyini təmin edir;
- 2) bir sıra toxuculuq mexanizmlərinin qeyri-bərabər işləməsindən qaynaqlanan binövrə uzununa və eninə olan vibrasiyasını minimuma endirir;
- 3) istehsalatda texnoloji cəhətdən sadə bir dizaynı təmin edir, quraşdırma üçün əlverişlidir və təmir işləri zamanı mövcuddur.
- 4) binövrənin formasını əyani xüsusiyyətlərini optimallaşdırır.

Toxucu maşınının binövrəsi (məsələn), iki tökmə çuqun ramalardan 1 (şəkil 1.1.3), bərk əlaqələrin birləşməsindən 2,3,4,6 ibarətdir. Uzununa olan əlaqlər 4 və 6 əlavə olaraq əyri əlaqələrə bağlı olurlar 5, və bunlara ekssentrik əsnək əmələ gətirən mexanizmlərin hissələri bərkidilir. Bütün digər maşın mexanizmləri binövrənin çərçivələrinə quraşdırılmışdır. Belə bir binövrə “ramalı” adlandırılır, çünki bütün mexanizmlər onun ramalarına əsaslanmış olur.

“Bloklu” binövrəli maşın isə, binövrəsi blokdan ibarət olan bir maşındır. Nümunə olaraq P-105 və Murat-Maksbo MJ-9 maşınını göstərmək olar (şəkil 9 bax). Bu binövrələrə bir sıra mexanizmlər birbaşa maşın binövrələrinin özləri meydana gətirdikləri qutularda yerləşdirilir, yəni, bu binövrə eyni zamanda maşının dəstəkləyici quruluşu və fərdi mexanizmlərinin bir hissəsidir.



Фиг. 1

### **Şəkil 1.1.3 AT-175-Ş toxucu maşınının binövrəsi**

Beləliklə, bu maşınların qutularında mal tənzimləyicisinin mexanizmi, arka ipini ölçmə mexanizmi, batan mexanizminin ötürücüsü, hazırlanmış parçanın sıxlıq tənzimləyicisi və s. yerləşdirilmişdir.

Bünövrənin hər iki blokunu birləşdirən əlaqələr eyni zamanda da qəbul ediləcəkdir.

Çərçivəli binövrələr, təmir və quraşdırma işləri üçün mövcud istehsal və quraşdırma işində az əmək tələb edir. Bununla belə, bu çərçivələr daha az sərtdir və mexanizmin uzun müddət fəaliyyət göstərməsi üçün mexanizmlərin qarşılıqlı tənzimlənməsinin tələb olunan dəqiqliyini göstərmir. Həm də nəzərə alınmalıdır ki, bütün mexanizmlərin ötürüculəri tüklə çirkənməyə çox asan məruz qalırlar. Detalların tez yeyilməsi, hissələrin tez-tez təmizlənməyə ehtiyac duyması, zəif yağlama, toxucu maşınının işləmə gücünü azaldır.

Bloklu binövrələr, təmir və quraşdırma işləri üçün mövcud istehsal və quraşdırma işində çox əmək tələb edir. Bloklu maşınlarda əsas mexanizmlərin ötürüculəri yağı vannalarında yerləşdirilir və ya tökmə qutularda yerləşdirilmiş olurlar. Bu istehsalı, montajı, mühüm komponentlərin sürtünmə hissələrinin yaxşı yağılanmasını, çirkənmədən qorunmasını təmin edir.

Blok maşınlarının istehsal xərclərinin artması ilə bağlı xərclər maşının etibarlı və dayanıqlı işi ilə ödənilir, bu da köməkçi xidmətlərin spesifik əmək zəifliyinin azalmasına və toxuculuqların saxlanma dərəcəsinin artmasına gətirib çıxarırlar.

Ön səmərəli, üçüncü konstruksiyanın versiyası qəbul edilə bilər, burada çərçivə xüsusi qəlib qutularında quraşdırılmış mexaniki komplekslərlə birləşdirilir. Belə mexanizmlər qutuları çərçivəyə yerləşdirilir, yoxlanılır, sabitləşdirilir. Belə bir konstruksiyalı maşın olaraq STB maşınını göstərmək olar. Bununla yanaşı, ayrı-ayrı xüsusi qutular bir sıra məsuliyyət mexanizmlərinə qoyulur və çərçivəyə quraşdırılır.

Coxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdirki, çərçivənin titrəməsinin əsas səbəbi batan, iş və əsnək əmələ gətirən mexanizmlərdir. Ossilloqraflama zamanı titrəyişlərin xarakterinin təhlili göstərir ki, maşınların bütün növlərində maşınlarda titrəyiş tezliyi maşının əsas valının fırlanma sayına, həm də maşının konstruksiyasının elementlərinin tezliyinə bərabərdir.

Parçanın kənarındaki səviyyədə yerləşdirilən çərçivənin cüt amplitudlar fərqli maşınlarda eyni deyil. Əsas val dəqiqədə 220 dövr edirsə, cüt amplitudların həcməri belədir(mm):

ATK-100	AT-100	Zulser TW-11/85	P-105
0,80	1,08	0,28	0,2

P-105 maşınının sürəti artıqda cüt amplitudların həcmi 0,4mm.

P-105 və Zulser maşınlarında maksimum titrəyiş amplitudlarının azalmış dəyərləri onlara toxunma ipinin qoyulması, bir hava axını və ya bir tutucu məkik vasitəsinin köməyi ilə meydana gəldiyi ilə izah edilir. Pnevmatik maşında titrəyişi yaradan bir qaynaq yoxdur, bu da maşınların iş mexanizmidir.

Zylser toxucu maşınına mikro məkikin salınması digərlərindən fərqlənir, çünki bu maşında məkikin kütləsi və salınma vaxtı məkikli maşınlardankından çox azdır. Bu da, mikro məkikli maşınlarda həmdə pnevmatik maşınlarda titrəyişin zəif olmasına səbəbdür.

Titrəyişin ikinci əsas səbəbi batan mexanizmidir, onun kinematik və dinamik parametrləri həsaslığın həcmini və xarakterini müəyyənləşdirir (cədvəl 4).

#### Cədvəl 4 Toxucu maşınlarının batanlarının dinamik parametrləri

Maşının markası	Əsas valin sürəti dəq/dövr	Batanın çəkisi kq	Batanın inersiya anı J	Batanın maksimal inersiya gücü P	
				Kənarlara gətirilmiş parça	1m aid olan parçanın eni
AT-100-5M	240	104	313	275	275
Zulser	250	60	3.8	200	100
TW-11\85					
P-105	400	9.6	9.5	118	118

Çərçivənin xarici bədii konstruktiv dizaynı maşının ümumi yerləşdirilməsindən asılıdır. Belə kiçik həcmli maşınlarda, məsələn, pnevmatik və hidravlik olanlarda, ramalar xarici konfiqurasiyani və maşının görünüşünü müəyyənləşdirir, çünki mexanimlər binövrənin içində olur. Buna görədə ramaların xarici görünüşünü hamar etmək daha məqsədə uyğundur. Belə bədii-konstruktiv həllər üçün, P-125 və Murat-Maksbo maşınlarının çərçivələrini nümunə olaraq göstərmək olar. (Şəkil 1.8 bax).

## Fəsil II. İCRAEDİCİ MEXANİZMLƏRİN TƏRTİB EDİLMƏSİ

### 2.1. Yumruoğlu əsnək əmələ gətirən mexanizmin strukturu. Kinematik asılılıq

Toxuculuq maşinqayırması sənayenin ən əhəmiyyətli sahəsidir, toxuculuq istehsalı üçün maşınlar və aparatlar istehsal edir. Avadanlıq istehsalının inkişaf səviyyəsi, işin məhsuldarlığına, texniki tərəqqiyə və digər mühüm göstəricilərə bağlıdır. Buna görə də inkişaf etdirilən maşın təkcə yüksək mexaniki və texnoloji xüsusiyyətlərlə deyil, eləcə də rasional dizayn, rahat saxlanılması və müasir xarici dizaynla, yüksək səviyyəli xüsusiyyətlərlə xarakterizə olunur. Buna görə yeni dizaynın inkişafında rəssam-konstruktur aktiv iştirak etməlidir.

Müasir toxuculuq avadanlıqları və xüsusilə toxuculuq maşınları, müxtəlif növlər və modellər kimi bir sıra xüsusiyyətlərə malikdir.

Remiz qaldıran mexanizmlərin əsas növləri, yasti parallel yumruqcuq mexanizmi və barabanlardır. Yasti parallel yumruğun mexanizmindən sadə toxunuşlu parçaların istehsalında istifadə olunur, məsələn, kətan, sarja və satin. Sadə toxunuşlu parçalarda, barabanlardan istifadə etmək sərfəli deyil. Yumruoğlu mexanizmlər isə barabnlara nisbətən daha əl verişlidir: az həcm, çəki, dəyər, işdə isə etibarlıq daha yüksəkdir. Onlar həmçinin texnoloji prosesslər üçün yaxçı çərait yaradır.

Mənfi çəhətləri isə çətin doldurulması, ancaq bu o qədərdə məna daşımir.

Yumru ekssentrik konstruksiyalar nəticəsində yumruoğlu remiz qaldıran mexanizmlər də ekssentrik adlanırlar.


Yumruoğlu remiz qaldıran mexanizmlər, yasti parallel yumruq mexanizmini təsvir edir. Əgər hər bir remizlərin hərəkəti üçün kinematik xüsusiləşdirilmiş mexanizmdən istifadə olunursa, o zaman bu sistem, remizlərin sərbəst hərəkəti kimi adlandırılır.

Tək remizlərin qalxmasının mexanizminin əsas növü şəkil 2.1-də göstərilib. Yumruq 1, vərdənədən ayaq yernə təsir edir 2, yükü 3 remiz 4 ilə


buraxır. Remizlərin qayıdış hərəkəti 4, yayın 6 dartinması ilə qol 5 vasitəsilə həyata keçirilir.

İki cilovlu şarnir qrupunu 3-5, sürünkəc qrupuna dəyişərək , hansıki remizlərlə 4 birləşdirilib, remizlərin hərəkətindən asılı olmayan kiçik həcmli mexanizm əldə edirik. (Şəkil 2.1). Belə mexanizmin sxemi ATK-100M maşınınə aiddir. Burada hər remiz 8 yumruqla 1 hərəkətə gətirilir hansıki qol 2 və sürgü qolları 3 və 5 ilə künc qollarına 2 və 6 titrəyişi xəbər verir və remiz ilə ağır yük'lərlə 7 bağlanır. Remiz 8 yönəldiciyə 9 tərəf hərəkət edir.

Remiz qaldıran cihazlarda ən çox istifadə olunan remizlərin hərəkitdən asılı olan cüt yumruqlu mexanizmdir .



**Şəkil 2.1 Remizlərin hərəkətindən asılı olmayan mexanizm**



**Şəkil 2.2. Yuxarı əlaqəsiz remizlərin hərəkətindən asılı olmayan mexanizm.**

Bu cihazlarda əsas növün iki altı halqalı mexanizmlərin 1-2-3-4 və 1`-2`-3`-4 əsas halqası 4 olur və onlar C<sub>1</sub> və C<sub>2</sub> yuxarı roliklərlə həll olunurlar. 1 və 1` yumruqları çıxıcı vala bərkidilib və cütləşdirilmiş yumruq əmələ gətirir.


Məlum halqaların 4 , bir sərt halqaya müraciəti zamanı cütləşdirilmiş mexanizmin hərəkətinin nəsviyəsinin sayı sıfır bərabərdir:

$$n=3(k-1)-2p_1 - p_2 = 0,$$


burada, k- dirəkli halqaların sayıdır;

p<sub>1</sub> və p<sub>2</sub> – aşağı və yuxarı cütlərin sayı.

Cütləşdirilmiş halqanın əsas mexanizmi yumruğdur, hansıki ayaqlığı endirir və bu zaman ikini yumruq “artıq” halqa rolunu oynayır və bu zaman öz səthinin köməkliyi ilə digər halqalara maneə törətmir. Mexanizmin işi zamanı yumruqlar növbə ilə öz rollarını dəyişirlər.



Şəkil 2.3 Yiv yumruğlu mexanizm




Şəkil 2.4. Asılı hərəkətli remizlərin mexanizmi;  $\Delta a$  – qonşu remizlər arasındakı məsafə.

Hər anının cütləndirilmiş mexanizmlərdə əlaqələrdə yerdəyişməsinin ümumi yollarının nisbəti həmişə sabitdir, yuxarı silindrlərin radiuslarının  $p$  nisbəti ilə müəyyən edilir

$$\frac{H_1}{H_2} = \frac{p_1}{p_2} = \text{const.}$$

2:2 sarja hörülməsi üçün iki cütləşdirilmiş mexanizmdən istifadə olunur (şəkil 2.5).

1:2 olan sarja hörülməsinin mexanizminin xüsusi struktur forması vardır (şəkil 2.5).



**Şəkil 2.5**

Şəkil 2.5. 1:2 olan sarja hörülməsinin mexanizmi;  $x_1, x_2, y_1, y_2$  – ayaqlıqların koordinat oxlarının yerləşməsi yumruq oxuna olan nisbəti göstərilmişdir.

Bu mexanizmi, cütləşdirilmiş mexanizm 5-6-7-8-9 yüklərinin 10 dərtüləsi ilə əmələ gələn sistem, 1-2-3-4 əsas mexanizm növünə nisbətən görmək olar.

Remizlərin tam hərəkəti (şəkil 2.5) qalev gözünün hündürlüyünün həcmi əsnəyin ümumi hündürlüyündən artıq idi, çünki əriş ipinin bir tərəfdən o biri tərəfə keçməsinə nisbətən qalev belinin xəttində boş-boşuna hərəkət olur. O zaman

$$H=h+\delta$$

Əsnəyin həndəsi parametrlərinin nisbətindən bilirik ki:

$$\frac{a_1}{a_2} = \frac{h_1}{h_2}; \quad \frac{a_1}{a_3} = \frac{h_1}{h_3}$$

Mexanizmlərin sxemini çəkərkən, ilk olaraq konstruktiv vəziyyətə görə seçilən və ya olan kinematik  $x_1, x_2, y_1$  və  $y_2$  ölçülərinə əsaslanmaq lazımdır (şəkil

2.5). Bu ölçülər, həlqələrin kinematik ölçüləri ilə birlikdə əsnək əmələ gətirən mexanizmin kinematik hesablamasında əsasdır.

Mexanizmin fərdi parametrləri arasındaki asılılığı müəyyən etməzdən əvvəl, remizlərin  $Q_1$  və  $Q_2$  gözlərinin hərəkətinin xarakterinə diqqət yetirmək lazımdır. 3 və 3` remiz bağlamaları (şəkil 2.6 bax) yastı hərəkətə malikdir və bu  $B_1$ , və  $C_1$  ( $B_2$  və  $C_2$ ) nöqtələrinin qövs trayektoriyasına görə müəyyən edilir.

$A_1$ ,  $a_2$ ,  $a_3$  – parçanın kənarından remiz I, II, III-ə qədər olan məsafə;  $\Delta a$  – qonşu remizlər arşindakı məsafə;  $\gamma$  - əsnəyin küncü; AB – bel xətti; Q – qalev gözü;  $H_1$ ,  $H_2$  - əriş ipinin qalev gözündəki kənar vəziyyəti;  $h_3$  –  $h_b$  və  $h_H$  ibarət olan ərişin əsnəyinin ümumi hündürlüyü.

Demək olar ki, ayaqların və bağlamanın uzunluğu baxımından remizlərin tam amplitudasına nisbətən  $Q_1$  və  $Q_2$  gözün hərəkəti  $B_1$  və  $B_2$  nöqtənin hərəkəti ilə üst-üstə düşür. Hər ayaqlığın vərdənəsinin A mərkəzinin S yolu, H remizlərinin yerdəyişməsi və l,  $L_1$  və  $L_2$  ayaqlarının ölçüsündən asılıdır:

$$S_1 = H_1 \frac{l}{L_1};$$

$$S_2 = H_2 \frac{l}{L_2}$$

Unifikasiya məqsədi üçün, adətən bütün ayaqların uzunluğu 1 eynidir.

Nəzərə almaq lazımdırki, cütləşdirilmiş mexanizmlərdə  $S_1$  yolunun  $S_2$ -yə olan hər anı üçün nisbəti sabitdir.

Maşının real iş şəraitində gözün Q əsl trayektoriyası qüvvənin təsiri və konstruktiv amillər səbəbindən kinematikdən fərqlənə bilər: bağlamaların deformasiyası, kinematik cütdə aralıqlar və əriş ipləri tərəfindən sürtünmə gücü. Buna görə nisbətən yüksək sərtliyə malik olan çevik əlaqələri istifadə etmək və boşluqların təsirini kompensasiya etmək, dizayn dəyərini S 1-2 mm artırmaq lazımdır.

Əriş ipləri tərəfdəki göz yuvalarında sürtünmə qüvvələri əsasən gözün üfüqi yerdəyişməsinə təsir göstərə bilər.

Üst diyircəklərin radiusu diyircəklərdən asılı asılı olan remizlərin amplituda nisbətinə görə seçilir.

Sıx hörmə mexanizmində (şəkil 2.6 bax):

$$\frac{p_1}{p_2} = \frac{H_1}{H_2} = const; p_1 + p_2 = \Delta a.$$

Bu formullarda diyircəciyin hesablanan radiusu  $p$  öz radiusu və kəmərinin qalınlığının yarısı kimi başa düşülməlidir

$$P = p' + \frac{\Delta}{2}$$

Diyircəklərin öz radiusu ən azı 15-20 mm olaraq götürülür. Buna uyğun olaraq, sarja hörülməsinin mexanizmlərinin radiusu 2:2 nisbətində müəyyən edilir

$$\frac{p_1}{p_3} = \frac{H_1}{H_3}; \quad \frac{p_2}{p_4} = \frac{H_2}{H_4}; \quad p_1 + p_3 = 2\Delta a; \quad p_2 + p_4 = 2\Delta a.$$

1:2 sarja hörülməsi mexanizmində  $p_1, p_2, p_3$  və  $p_4$  həmçininində  $h_0$  qiyməti, aşağıda göstərilən asılılığa görə tapılır:

$$\frac{p_1}{p_2} = \frac{H_1}{H_2}; \quad p_1 + p_2 = \Delta a;$$

$$h_0 = \frac{H_1 + H_2}{2}; \quad \frac{H_3}{h_0} = \frac{p_3}{p_0}; \quad p_3 + p_0 - p_2 = \Delta a.$$

$H_1=60\text{mm}$ ;  $H_2=72\text{mm}$ ;  $H_3=84\text{mm}$  parametrlı konstruktiv mexanizmin hesab nümunəsinə baxaq.

$\Delta a=40\text{mm}$  versək,  $p_1=18,4\text{mm}$ ;  $p_2=21,6\text{mm}$ ;  $h_0=66\text{mm}$ ;  $p_0=27,15\text{mm}$ ;  $p_3=34,5\text{ mm}$  alarıq.

## 2.2. Remizlərin, ayaqların dövrə və kinematik hərəkət qanunauyğunluğu

Remizlər qaldırma mexanizminin işinin tam dövrü arkad sapının hörülmədəki sayından  $P_y$  asılıdır. Çünkü arkad sapının əsnəyə qoyulması, dirsəkli valın bir dövr etməsində olur, o zaman mexanizmin işinin tam dövrü, dirsəkli valın  $P_y$  dövrünə və ya bu dövrün say vaxtına uyğun olur. Yəni, bütün yumruqlar,  $i_k = P_y$  ötürüçü əlaqəsindən,  $i_n = \frac{P_y}{2}$  çıxıcı və ya dirsəkli valı olanlar, yumruq valında quraşdırılmalıdır. Bəzən  $i_n = 1$ , kətan hörməsində, çıxıcı val yumruq valının yerində olur.

Daha kompakt ötürülmə üçün, çıxıcı və yumruq vallarının oxları birləşdirilə bilər. Bu zaman yumruq valı, çıxıcı vala 1 sərbəst yerləşdirilmiş, oymaq 6 olur. (şəkil 24). Dişli çarxlar 2 və 3, oymağın 6 otuzdurulub, və dişli **pereborla** 4 və 5 birləşdirilib. Hərəkətə gətirilən yumruq 7, oymaqda 6 bərkidilib.

Remizlərin və ya ayaqların hərəkəti aşağıdakı parametrlər ilə müəyyən edilir:

$a_k$  – dirsəkli vala görə remizlərin dayanma bucağı maşının eninə bağlı olaraq  $105^\circ$  ilə  $150^\circ$  arasında tətbiq olunur ( böyük dəyərlər daha geniş və dəqiqlikdə dövrü az olan maşınlar üçün qəbul olunur);

$a_\partial$  - yumruq valına görə dayanma bucağı (ekssentrik);

Remizlərin yerdəyişməsinin sinusoidal qanunları asılı hərəkətlərlə hərəkət edən mexanizmlərdə simmetrik əsnək üçün tövsiyə olunur. Bu halda,  $\beta_1 = \beta_2$  və  $x_1 = x_2$ . Birinci ayağın salınması qrafiki AMB, kosinusoidin bir qoludur:

$$S_1 = \frac{S_1}{2} \cos \omega t$$

$$[0 < t < t_1]; \quad t = \frac{\beta}{6n} \text{ san.}$$


Bucaq tezliyi

$$\omega = \frac{\pi}{t} 1/\text{san.}$$

Zamanın yer dəyişdirmə funksiyasını fərqləndirərkən sürət və sürətlənmə dəyərlərini əldə edirik

$$v = \frac{dS}{dt} = -\frac{S_1}{2} \omega \sin \omega t;$$

$$\omega = \frac{dv}{dt} = -\frac{S_1}{2} \omega^2 \cos \omega t.$$



**Şəkil 2.6. Remizlərin hərəkətinin sinusoidal qanuna görə diaqramması**

A`MB` əsrisinin ikinci ayağı qaldırmaq üçün bənzər tənliyi:

$$S_2 = -\frac{S_u}{2} \cos \omega t,$$

Hər iki kosinusoid, raiusların yarımdairəsinin köməyi ilə qurulur

$$\frac{S_1}{3} \vee \Theta \frac{S_u}{2}$$

$S_1$  və  $S_u$  birinci və ikinci ayaqların  $\lambda$  yolunun münasibəti

$$\lambda = \frac{S_1 \cos \omega t}{S_u \cos \omega t} = \frac{S_1}{S_u} = \frac{H_1}{H_u} = \text{const.}$$

Remizlərin müstəqil hərəkəti ilə mexanizmləri tərtib edərkən şərtin yerinə yetirilməsi zəruridir.

$$\text{Simmetrik əsnək üçün } \beta_1 = \beta_2 = \frac{\beta}{2}.$$

Birinci ayağın, əsnəyin yuxarı hissəsinə salınması üçün AM parabolasının tənliyi üçün O<sub>1</sub> koordinat nöqtəsini qəbul edir və S=y olacaq:

$$y = y_1 - k_1 x^2 \text{ və ya } S_1 = \frac{S_1}{2} - k_1 c^2 t^3;$$

$$c = \frac{x}{t\beta}; \quad 0 < t < \frac{t_\beta}{2},$$

burada,  $t_\beta$  – yumruq valının  $\beta$  küncünə dönməsi üçün lazımi vaxt.

$S_1 = 0$  olduğunda

$$K_1 = \frac{S_1}{2c^2 t_\beta^2}; \quad v = \frac{ds}{dt} = -2k_1 c^2 t; \\ \omega = \frac{d\vartheta}{dt} = -2k_1 c^2.$$

Birinci ayağın, əsnəyin aşağı hissəsinə salınması üçün MD əyrisinin tənliyi üçün O<sub>2</sub> koordinat nöqtəsi belə olacaq:

$$S_1 = -\frac{S_1}{2} + k_2 c^2 t^2, \\ (-\frac{t_\beta}{2} < t < 0); \quad k_2 = k_1.$$

$$M \text{ nöqtəsində hər iki əyridə } S_1 = 0 \text{ və } \vartheta = -2k_1 c^2 \frac{t_\beta}{2}.$$

A`M və MD` parabolası üçün ikinci ayağın qalxması eynidir:

$$S_2 = -\frac{S_u}{2} + p_1 c^2 t^2 \text{ və } S_2 = -p_2 c^2 t^2 + \frac{S_u}{2} \\ t = \frac{t_\beta}{2} \text{ və } S_2 = 0 \\ p_1 = p_2 = +\frac{S_u}{2c^2 t_\beta^2}.$$

Texnoloji səbəblərə görə, əsnəyin bağlanma vaxtı  $t_1$ , onun bağlanma vaxtından  $t_2$  az olması məqsədə uyğundur.

Bu zaman,  $t_1 < \frac{t_\beta}{2}$  və  $t_2 > \frac{t_\beta}{2}$  olduqda AM parabolası belə olar:

$$K_1 = \frac{S_l}{2c^2 t_1^2} \text{ və } k_2 = \frac{S_l}{2c^2 t_2^2},$$

miqyasın nisbəti isə

$$\frac{k_1}{k_2} = \frac{t_2^2 S_l}{t_1^2 S_u}.$$

O zaman M nöqtəsində

$$\vartheta_{AM} = -2k_1 ct_1; \quad \vartheta_{MD} = -2k_2 ct_2,$$


Olar, sürət nisbəti isə

$$\frac{\vartheta_{AM}}{\vartheta_{MD}} = \frac{t_2 k_1}{t_1 k_2},$$

yəni, M nöqtəsində sürətin azalması müşahidə olunur, və nəzəri olaraq sürət sonsuz rəqəmə çatır.

Bu mənfi cəhət, bel zamanı boş vəziyyətdə gözlər içərisində olan əriş iplərə mənfi təsir göstərə bilməz. Bundan əlavə, ekssentrik qrafik dizaynında onun konturunun konfiqurasiyası müəyyən ölçüdə düzəldilmişdir və M nöqtəsinə yaxın bölgəyə uyğun olan profil bölmələrinin hamar birləşməsi sürətin azalmasının baş verməsini istisna edir.

Uyğunlaşdırılmış qrafiklərin istifadəsi ilkin kinematik və texnoloji tələbləri təmin etmək üçün daha çox imkanlar verir. Belə cədvəllərin istifadəsinin bir nümunəsi parabolik əyriləri düz bir xəttlə birləşdirilməsi ola bilər. Düz bir xəttin qanununa görə ayaqların hərəkət mərhələsində mexanizm səmərəli şəkildə işləyir. Bu vəziyyəti asimetrik bir əsnəyin ümumi forması və remizləri yuxarı və aşağı hissələrində  $\beta_1$  və  $\beta_2$  yerdəyişmə hərəkətlərinə görə nəzərdən keçirək. Bu tam yerdəyişmələri, birinci ayaq üçün  $y_1$  və  $z_1$ , ikinci ayaqlar üçün isə  $y_{II}$  və  $z_{II}$  kimi adlandıraq (şəkil 2.7).



Şəkil 2.7 Remizlərin hərəkətinin uyğunlaşdırılmış qanununun diaqrammı

Birinci ayaqların YO<sub>1</sub>X sistemində AB parabolasının tənliyi:

$$Y = y_1 - k_1 x^2, \quad (0 < x < x_B); \quad \frac{dy}{dx} = -2k_1 x.$$

AB parabolasının, BC düz xəttində B nöqtəsinin kəsişməsi zamanı sürətin az az dəyişməsi üçün

$$\frac{dy}{dx} = -2k_1 x_B = \operatorname{tg} \gamma,$$

Burada  $\gamma$  – BC düz xəttinin əyilmə bucağıdır.

Bu zaman  $y_B$  ordinatının qiyməti eyni olur:

$$Y_B = y_1 - k_1 x_B^2;$$

$$Y_B = (x_1 - x_B) \operatorname{tg} \gamma = 2(x_1 - x_B) k_1 x_B.$$

$$K_1(2x_1 x_B - x_B^2) = y_1.$$

$X_B$  ni verərək,  $k_1$  tapırıq. Nəzərə almaq lazımdırki,  $x_B$  dəyərini  $x_B \leq 0,25 x_1$  olaraq götürmək məsləhət görülür.

Birinci ayaqların əsnəyinin aşağı hissədi üçün  $ZO_2X$  sistemində CD parabolasının tənliyi:

$$Y = p_1 x^2 - z_1, \quad (-x_c < x < 0);$$

$$\vartheta = \frac{dy}{dx} = 2p_1 x.$$

C nöqtəsi üçün BC düz xətti ilə CD parabolasının kəsişməsi:

$$\operatorname{Tg} \gamma = 2p_1 x_c = -2k_1 x_B$$

Və ya

$$P_1 x_c = k_1 x_B.$$

$Z_c$  ordinatının qiyməti eyni olur:

$$Z_c = - (x_2 - x_c) \operatorname{tg} \gamma = 2(x_c - x_2) k_1 x_B; \quad (3.4)$$

$$Z_c = p_1 x_c^2 - z_1.$$

(2.4) cü tənliyi istifadə edərək,

$$X_c = 2x_2 - \frac{Z_1}{x_B k_1} \text{ alarıq.} \quad (3.5)$$

İkinciaya aid olan A'E parabolası üçün uyğun olan,

$$Y = k_2 x^2 - y_{II}, \quad (0 < x < x_E);$$

$$\frac{dy}{dx} = 2k_2 x;$$

$$2k_2 x_E = \operatorname{tg} \sigma;$$

$$Y_E = k_2 x_E^2 - y_{ii};$$

$$Y_E = (x_1 - x_E) \operatorname{tg} \sigma.$$

$$K_2 (2x_1 x_E - x_E^2) = y_{ii}.$$

Amma düşünə bilərk ki,  $x_E = x_B$ , lakin  $k_2 \neq k_1$ .

İkinci ayağın QD` parabolası üçün,


$$Y = z_{ii} - p_2 x^2, \quad (-x_q < x < 0); \quad p_2 x_q = k_2 x_E.$$

(4) və (5) tənliyinə uyğun olaraq

$$X_q = 2x_2 - \frac{z_{ii}}{x_E k_2}.$$

Ümumi olaraq  $x_q \neq x_c$ .

Simmetrik əsnəyi layihələndirəndə:  $y_1 = z_1$ ;  $y_{ii} = z_{ii}$ ;  $x_E = x_B$  və  $x_q = x_c$ .



**Şəkil 2.8 Uyğunlaşdırılmış remizlərin oval ətrafında hərəkəti.**

Düz xətli parabolik əyrilərin cütləşməsiylə birlikdə, dairələrin vətərlərdən və düz xəttlərdən ibarət olan daha sadə uyğunlaşdırılmış qrafikdən istifadə olunması mümkündür (şəkil 2.8).

Deyək ki:

$$S = yk_s, R = rk_s \text{ və } y = y_0 + \sqrt{r^2 - x^2}, S = S_0 + \sqrt{R^2 - k^2 st^2}.$$

Onda,

$$\begin{aligned}\frac{dy}{dx} &= -\frac{x}{\sqrt{r^2-x^2}}; \\ \frac{ds}{dt} = \vartheta &= -\frac{c^2 t k_S^2}{\sqrt{R^2 - c^2 k_S^2 t^2}}; \\ \frac{d^2 s}{dt^2} = W &= -\frac{c^2 R^2 k_S^2}{(R^2 k_S^2 t^2)}\end{aligned}$$

Vaxtin ilk anında  $t=0, \vartheta=0$


$$\omega = -\frac{c^2 k_S^2}{R}.$$

$X_B$  və r versək,

$$\operatorname{Tg} \gamma = \frac{dy}{dx} = -\frac{x_B}{\sqrt{r^2 - x_B^2}}$$

Nəzərə almaq lazımdır ki, B sürət nöqtəsində  $\omega$  dəyəri  $t=0$  çoxdur. Əsnəyin aşağı hissəsinin  $R$  və  $S_0$  seçilməsi proseduru düz bir xətt üçün parabolaya uyğundur.

Əsnək əmələ gətirənin dövr diaqrammı altında, biz yumruq valının bucağının fırlanması ilə əlaqələndirilmiş remiz qaldırıcı mexanizmin bütün ayaqlarının qrafikini anlayırıq. Mexanizmin düzgün işlədilməsi üçün əsnəyin açılması ilə bütün ayaqların eyni vaxtda dayandırılması şərtidir. Remizlərdən asılılığı olan cütləşdirilmiş mexanizmlər üçün qoyulan əlavə şərt budur: cütlənmiş ayaqların keçən yollarının nisbəti həmişə sabit olmalıdır, bu da yalnız simmetrik bir əsnək üçün sabit olaraq  $\frac{S_l}{S_u}$  dəyərlidir.



**Şəkil 2.9. Toxuculuq tökməsi üçün tökmə diaqramması.**

Bir dövr diaqrammini qurarkən, seqment x yumruq valının ümumi dönmə bucağına və ya miqyasdakı dönmə vaxtı  $t$

$$K_t = p_y \frac{60}{nx} \text{san/mm}$$

Burada  $p_y$  – sözü gedən parçadakı arkadların sayı, əsnək əmələ gətirən mexanizmin ayaqlıqlarının sayına bərabərdir.

$n$  – valın bir dəqiqədəki dövrü

Əsas və ya seçilmiş  $\alpha$  və  $\beta$  bucaqlarının məlumatları üçün, bu dərəcənin rəqəmləri üçün ən böyük böləni  $\partial$  tapırıq.

X seqmentini eyni i hissələrə bölürük

$$\dot{I} = p_y \partial m,$$

Burada,  $m$ - tam ədəddir (2,3,4 və s.).

Ümumi ədəd i 24-30dan az olmamalıdır və  $\beta$  bucaq sahəsinə bölünən 6-8 az olmamalıdır. Bütün bölünənlər sırayla nömrələnir. Üst( müsbət) və altındaki (mənfi) hər bir remiz üçün ayaqlıqların tam yolları ilkin hesabdan məlum olur.

X seqmentini şaquli xətlərlə eyni  $p_y$  hissələrə bölrük, yumruq valının ardıcıl tam dönməsini remiz qaldırıcı mexanizmin hərəkət dövründə təyin edir. Hər belə bölmənin içində,  $\alpha$  və  $\beta$  bucaqlarını və ya  $t_\alpha$  və  $t_\beta$  vaxtını yerləşdirək.

Hörülmə və S ayaqlıqlarının tam yoluna uyğun olaraq, yumruğlu valın şaquli seqmentlərinin dövrünü  $\alpha$  bucaq sahələrində aparırıq və bu her remizlərin, əsnəyin yuxarıda və aşağıda olan hissəsini xarakterizə edir. Əgər yumruğlu valın iki və daha artıq dövrləridə, hündürlükdə remizlərin vəziyyəti dəyişmirsə, o zaman bu seqmentlər  $\beta$  bucaq sahəsində bir xətlə birləşdirilir.

Qarşılıqlı kənar mövqelərə remizlərin kecid sahəsində, yerdəyişmə qrafikinin qurulması bu hərəkətin seçilmiş qanununa uyğun olaraq həyata keçirilir.

X oxunun bölünməsi nöqtələrində olan yolların hamısı təhlil hesab edilir. Bu məlumatlar yumruq profil qurma prossesində yolların sonrakı markalanmasında istifadə edilməlidir.

Oxşar dövr diaqramları və hesablamalar sürət və sürətlənmə üçün həyata keçirilir.

## **2.3 Yumruğların profillərinin qurulması və konstruksiyası və detalların möhkəmliyinin hesabı. Qüvvələr analizi.**

Bu remiz qaldırıcı mexanizmin bütün yumruğlarının profillərinin yaradılması təbii ölçülərdə vahid cizgi ilə həyata keçirilir. Düzəldilən zaman, ayaqlıqların yumruqlara nisbi hərəkətindən istifadə olunur.

Əsas məlumatlardan başqa, dövr diaqramıyla yanaşı növbəti parametrlər seçilir:


- 1) arxa remiz üçün ilk vintin ən kiçik radiusu  $r_0$ , yumruq valının ölçüsünün diametrindən daha az alınır.
- 2) yumruq valının oxundan  $l_0$  ayaqlığın ümumi oxuna qədər olan məsafə;
- 3) ayaqlığın fırlanma oxundan 1 vərdənə oxuna qədər olan məsafə;
- 4) vərdənənin radiusu  $p$ . Bu radiusun həcmi 30-35mm götürülür. Nəzərə almaq lazımdırki, radius artıqca vərdənənin yeyilməsi azalır.

Yumruq profilini hazırlayarkən, ən böyük amplitudalı S, remizlərin arxa yumruğundan başlamaq lazımdır. O mərkəzinin ətrafına (şəkil 4.1) iki dənə konsentrik dairə çəkirik:  $R_0=r_0+p$  radiusu balaca və  $l_0$  radiusu böyük. Böyük dairəni iki i eyni hissəyə bölürük,  $\pi$  nöqtəsindən başlayaraq, yumruq valının hərəkətinin eks istiqamətində bölmə nöqtələrini nömrələyirik.

$\pi$  nöqtəsindən, mərkəzdə olduğu kimi vərdənənin yerləşdiyi sahədə 1 radiusun  $\sigma$  vətərini aparırıq (O mərkəzinin altından). Bu qövsdə onun 12 nöqtəsində kiçik dairə ilə kəsişməsinin məsafəsi S ayaqlığının yoluna bərabərdir. Beləliklə alınan N nöqtəsini O mərkəzindən dairə aparırıq. Yolları işarə edərkən  $\sigma$  vətərində  $S_B$  müsbət dəyərlər N nöqtəsindən O mərkəzinə doğru qoyulur, mənfi də isə ON dairəsinin xarıicində. Bu şəkildə göstərilən nöqtələr diaqramdakı ordinatlara uyğun olan eyni təyinatlarla nömrələnir. Bütün bu nöqtələrdən mərkəzi O nöqtəsi olan dairə vətəri çəkilir və bunlar 1 raiusunun vətəri ilə qeyd olunurlar. Yaranan nişan nöqtələri arxa remiz üçün yumruq profil nöqtələrinin həndəsi mövqeyini müəyyənləşdirir. Yumruğun praktiki profili, nəzəri profil nöqtələrinin ətrafında vərdənə radiusunun dairələrinə çəkilmiş kimi görünür.

Praktiki profildən başqa bütün quraşdırılmalar nazik xətlə göstərilir(şəkil 2.2.1), hansıki lekalın köməyi ilə yerinə yetirilir. Profil xəttinin vərdənə dairəsi ilə təmas nöqtələri dövr edənin periferik üzündə olmalıdır.

Nəzərə almaq lazımdırki nəzəri profilin bölmələri üçün ayaqlıqlara uyğun olaraq nəzəri profil dairələrinin həddindən artıq mövqelərinə toxunan dairələrin vətərləri ilə çizilir. Praktiki və nəzəri profilin dartan vətərinin bucağı, dövr diaqramminin yumruq valının  $\alpha$  bucağına bərabərdir (şəkil 2.2.1). Eyni zamanda, ayaqlıqların qaldırılmasına və düşməsinə uyğun olan konturun əyri hissələri  $\beta$  bucağına bərabər deyildir.



Şəkil 2.2.1 Kətan hörmə üçün remizlərin yerdəyişməsinin sxemi

Digər yumruqların konturunu qurmaq üçün dövr diarqamının növbəti nöqtələrini başlanğıc nöqtələri kimi qəbul etmək məsləhət görülür. Bu zaman vətərlər böyük dairənin  $l_0$  radiusunun bənzər banşlanğıc nöqtələrindən keçir. Yumruqların konturlarının daha dəqiqlik tərtib edilməsi üçün hər bir yumruq üçün

bütün rəsm konstruksiyalarını rəngli qələmlərlə, lakin mütləq incə xətlərlə çəkmək məsləhət görülür.


Yumruq ilə ayaqlıq arasındaki təzyiq ötürməsinin bucağı böyük bir dairənin nisbətənə müvafiq olaraq ayaqlığın uyğun vəziyyətində və normaldən nəzəri profilə doğru olan əyri sürət istiqamətinin xətti ilə müəyyən edilir. Bu normal mütləq, vərdənə dairəsinin təmas nöqtəsindən praktiki profil və vərdənə mərkəzindən keçməlidir.

Təzyiq ötürücüsünün bucağının ən az və əlverişli dəyəri, ayaqlığın maksimum sürətində mexanizmin mövqeyinə uyğun gəlir. Yumruğun işlədilməsi tərtib edildikdə kontur ya seçilmiş yuvarlaq dairələrin birləşməsi və ya polar koordinat sistemində radius vektorlarının uçlarının həndəsi yeri olaraq O polyus nöqtəsi ilə müəyyən edilir. Birinci halda, qövs mərkəzlərinin koordinatları, radiusları və ümumi normalın birləşmə nöqtələrinin birləşmə qaydasına riayət edilir.

Qütb üsulunu istifadə edərkən, radius vektorları arasında olan bucaqlar bərabər və ya bölünə bilən kimi qəbul edilir. Bucaqların daha kiçik bölünmələri birdən birə artan radiusların sahələrində müşahidə olunur.

Yumruoğlu remiz qaldırıcı mexanizmlərdəki inersiya yükləri və öz kütlələri əhəmiyyətsiz olduğundan, mexanizmin qüvvə yükünü müəyyən edən əsas amil texnoloji müqavimətdir – remizlərin fəaliyyətinə təsir göstərən əriş iplərinin dərtılmasına.

Əriş iplərinin dərtılması  $\sigma$ , parça hazırlanarkən dəyişir. Şəkil (2.2.1)-də, parça hazırlanarkən arğac iplərinin dərtılmasının qrafiki göstərilib, burada pik 1 arğacın parçasının kənarına döyülməsində daha çox dərtinmasına uyğundur; bağlı əsnəyin remizlərin 2-3 hissəsinə uyğundur; 3-4 hissəsi dərtinmanı azaldan sahədir.




Şəkil 2.2.1 Arxa remizlərin ayaqlıqlarının qüvvələr analizi.

Kətan toxuması üçün remizlərin asılı hərəkəti ilə yumruq mexanizminin güc analizi aşağıdakı qaydada həyata keçirilir. Mexanizmin hesablanmış mövqeyi ikinci remizklərin qaldırılmasının sonlandırılmasından qabaqdır və ikinci tərəfdən yumruq kontur yumruq rolunu oynayır. Bu zaman əsnəyin tam açılması təxmin olunur. Beləki kontur yumruq ayaqlığın qalxdığı zaman vərdənənin hərəkətinə mane olmur lakin hissələrin və quraşdırılmaların istehsalında qeyri-dəqiqliklərdən dolayı, onun və yumruğun arasında əlaqəli gərginlik ola bilər. Buna görə, kontur yumruq 1 və ikinci remizlərin A oxlu vərdənəsi arasındaki normal təzyiqdə  $N_2$  2-4 kG arasında olur. Bu vəziyyətdə, ikinci ayaqlığın 2<sup>ə</sup> tarazlığı onun öz çəkisini  $g_2$  nəzərə alaraq, O ayaqlığının oxlarına nisbətən güc anının tənliyi ilə müəyyən edilir. Daha sonra isə ikinci  $Q_2$  gözünün tarazlığına baxaq (şəkil 2.2.2). Alt bağlamada  $P_2$  gücü təsir edir, yuxarıda isə -  $P_{11}$ . Bunda başqa gözlüklərə  $T_n$  əriş ipinin dərtinması kömək edir və bunu müəyyən etmək üçün

$$T_n = 0,5 \div 0,7 > \sigma_n n_n$$

İstifadə olunur. Burada,  $n_n$  – qaldırılmış yuvada remizdə olan əriş iplərinin sayı

$\sigma_n$  – hazırlanmış parçanın əriş ipinin qırılma qüvvəsi.




**Şəkil 2.2.3. Arxa remizlərin qüvvələr analizi.**

Hesabda əriş iplərinin gözlükdə sürtünməsindən qaçırıq.

Şəkil 2.2.3 uyğun olaraq, remizlərin arxa uxarı bağlamalarına təsir edən qüvvələrin çoxbucağından güc  $P_{II}$  müəyyən edilir. Daha sonra, yuxarı valın  $C_1$  və  $C_2$  diyircəklərlə olan tarazlığına diqqət yetirək (şəkil 2.2.3)

$$P_1 = P_{II} \frac{P_2}{P_1} \text{ an tənliyindən.}$$




**Şəkil 2.2.4 Ön remizlərin qüvvələr analizi.**

Daha sonra birinci dayağın remizlərinin tarazlığına baxaq (şəkil 2.2.4).  $P_1$  yuxarı dartmanın və  $T_n$  bilinən əriş iplərinin dartmasını hesablamak üçün, remizlərin aşağı bağlamasında, çoxbucaqlıdan  $P_1$  gücünün qüvvəsini tapırıq.  $P_1$  gücü, dayağına 2 təsir edir (şəkil 2.2.4).

Ayaqlıqların O dönmə oxuna nisbətən, əsas yumruq 1 tərəfindən  $N_2$  normal təzyiqin müəyyən edilməsi an tənliyinin köməyi ilə olur. Bu zaman ayaqlığın öz çəkisini  $g_2$  nəzərə almaq lazım deyil, çünkü  $N_2$  normal təzyiqinin gücü bu zaman az mənə daşayır. Göstərilmiş hesablamalarda sürtünmənin qarşı durması nəzərə alınmır. Müəyyən bir dərəcədə, bu müqavimətlərin ayaqlıq O oxuna nisbəti ancaq çəki qüvvəsindən  $g_2$  nəzərə alınmadığı üçün kompensasiya edilir.

Kətan toxuma mexanizminin yuxarı valı (Şəkil 2.2.5), diyircəyə təsir edən  $\frac{P_1 + P_u}{2}$  gücünə görə əymə təsiri altında işləyir; bu şəkildə əyilmə anının epürü göstərilib. Diyircək poladın 2 və ya 3 növündən hazırlanır.



Şəkil 2.2.5. Yuxarı valın əyilmə anının epürü

Ayaqlığın hesabı,  $N_2$  normal güclə həll olunur, hansınıki,  $N_n$  oxuna və şaquli  $N_v$  qoymaq olar (Şəkil 2.2.5). Şaquli təsirdən  $M_v$  əymə anı əmələ gəlir. Hər-ciynində  $N_n$  gücünün şaquli vəziyyətində, ayaqlıq əlavə əyməyə məruz qalır və bu  $M_n = N_n h_1$  ilə müəyyən edilir. Bu anın təsirindən A və O dirəklərində reaksiyalar  $R = \frac{N_n h_1}{L}$  gücü təşkil edir və onları  $N_v$  gücünün reaksiyasıyla cəmləşdirmək lazımdır.  $M_v$ ,  $M_n$  epürləri və  $M_c$  anının əyməsinin göstərilib. Çünkü şaquli səthdə (Şəkil 4.4) ayaqlığın axırı biraz eyri formada olduğu üçün  $P_1$  gücünün 1 sahəsinə təsirindən  $M_{əyri} = P_1 h_2$  anıyla burulma gərginliyi baş verir.

Beləliklə, boz çuqundan hazırlanmış ayaqların hesablanması  $M = \sqrt{M_i^2 + M_{kr}^2}$  aparılmalıdır. Göstərilmiş andakı təhlükəli kəsişmə, vərdənə altında olur.

Dayaqların yumruğu və vərdənə bu düstura görə hesablanır

$$\sigma_k = 0,418 \sqrt{\frac{2N_2(\frac{1}{p} + \frac{1}{R})}{b(\frac{1}{E_1} + \frac{1}{E_2})}} \leq [\sigma_k]$$


Burada,  $p$ -vərdənənin radiusu;

$b$ - yumruqcuq və vərdənə birləşməsi xəttinin uzunluğu;

$E_1$  və  $E_2$  - yumruq və vərdənə materiallarının hamarlığı (polad üçün  $E = 2,1 \cdot 10^6$  kG/sm<sup>2</sup>; çuqun üçün  $E = 0,85 \cdot 10^6$  kG/sm<sup>2</sup>);

$[\sigma_k]$ - əlaqənin gərginliyi, çuqun yumruqcuqlar üçün 600 kG/sm<sup>2</sup>

$R$ - birləşmə nöqtəsində yumruq profilinin əyriliyinin radiusu.




Şəkil 2.2.6. Dayaqlar üçün əyilmə anının epürü

### Fəsil III. ƏSAS ƏYLƏCLƏR VƏ ƏRİŞ DARTINMASININ TƏNZİMLƏYİCİLƏRİ

#### 3.1. Ərişin dartinması üçün mexanizmlərin əsas növləri və vəzifəsi

Toxunma prosesində, hər bir sonrakı arğac ipini yuvaya salmaq üçün əvvəlcədən təyin olunmuş arğac ipini və ya daraqdan parçanın kənarı aparılmalıdır, yeni iplik üçün yer təqdim edilməlidir. Parçanın çıxarılması və sarılması mal tənzimləyicisi tərəfindən həyata keçirilir. Bu zaman əriş sarinan valdan ərişi buraxmaq lazımdır. Bu funksiyanı ərişi darten və buraxan arğac mexanizmi edir.



**Şəkil 3.1. Arğacın dartinmasının dəyişməsinin dəyişikliyi.**

Normal toxuma üçün arğacın dartinmasını müəyyən sərhəddi olmalıdır, məsələn, yüngül ipək parçalarda 5-15 G, biraz ağır parçalarda 50-150 və ağır parçalarda 200-250.

Ərişin sərbəst buraxılması və dartinmasını qorumaq üçün nəzərdə tutulan mexanizmlərin dizaynı barədə söhbət açmadan əvvəl, onların tələblərini nəzərə almaq lazımdır.

Ərişin dartinması və sərbəst buraxılması mexanizmi şəkil 36 - də göstərilən qrafikə uyğun olaraq dartinma sabitliyini saxlamalıdır, burada  $T_3$  - ərişin doldurulmuş dartinması,  $T_{dy}$ -dayandırma zamanı ərişin dartinması.

Əslində, ərişin dartılması ərişin doldurucudan dartılmalı əhəmiyyətli sapmalar olduğu əriş ipliklərin kəsilməsinə gətirib çıxara biləcək bir əyri 2 ilə müəyyənləşdirilmiş bir qanuna görə dəyişir.

Əriş dartinma mexanizmi əsas valın hər bir dövrü üçün ərişin buraxılmasını təmin etməlidir, çünki əriş sarınan valın diametri azalır. Çarpmanın xəttinin normal həcmi 2-6mm olur. Çarpma xəttinin həcminin azaldılması məqsədi ilə çarpmalarda arğacın təmin olunması üçün, çarpma zamanı, valın tərpənmə sistemini təsbit etmək lazımdır.

Yüksək sıxlığa malik olan parçaları istehsal edərkən, ərişi darten cihazlara diqqət yetirmək lazımdır.

Lentə oxşar əyləclərdən başqa, qalın parçaların hazırlanmasında differensial və avtomat arğac əyləcindən istifadə olunur.

Orta və ağır parçaların istifadəsində differensial yük əyləcinin növünə diqqət yetirək (şəkil 5.1). Əyləc mexanizmi polad lentə sarılmış 5, frizli halqalı şkivdən 4 ibarətdir. Əyləc şkivi əriş sarınan valın flansı 6 bərkidilir və bunlar maşının özülünə quraşdırılmış sapfa ilə podşipnikə qurulur. Əyləc lenti, bir tərəfdən  $O_3$  şarnirində ramaya bərkidilir, o biri tərəfdən isə - qola. Bu qol qövs şəkillidir, və əriş yumağının diametrində olan şuplla 1 birləşdirilmiş, yükün axırına bərkidilmiş 1 vərdənə onun üzərində diyirlənir. Şuplun şarnirlə  $O_5$  fırlanma oxu, üzərinə yük Q qurlaşdırılan iki çiyinli yük qolu 7 ilə birləşdirilib. Bu yük vərdənədən 3 qola 2 gedən normal təzyiqi N təmin edir. Normal təzyiqin tətbiq nöqtəsi oxun fırlanmasında N təzyiqi,  $O_4$  differensial qolun fırlanma oxu ilə qarışır. Şuplanın 1, əriş sarınan valın sıxılması spiral yayla 8 olur.

Daimi statik əriş dartsını təmin etmək üçün, əriş ipləri və  $M_r$  əyləc şkivinin  $M_k$  fırlanma anı bərabərdir:

$$M_k=M_r$$

Və ya

$$T_0 D = (T_T - t) d, \quad (5.1)$$

Burada D- əriş sarınan valın diametri

$T_t$  - qol bərkidilmiş, əyləc lentinin dartınması;

t- özülə bərkidilmiş, əyləc lentinin dartınması;

d-əyləc şkivinin diametri;

$T_0$  - ərişin statik dartınması.

$T_T$  dartınması qolların ciyinlərinin nisbətində yerləşir

$$T_T = \frac{Qbf}{ac}. \quad (5.2)$$

Qollara bərkidilmiş lentin axırındakı t dartınmasını, Eyler düsturuna görə hesablayırıq:

$$N(t) = N_{ae} e^{rt}$$

Burada n- frizli sürtünmə lentinin əyləc şkivinə sürtünmə əmsali;

e-təbii ərişlərin loqarifmləri;

a-əyləc şkivinin lentini əhatə edən bucaq.


Tənlikdən görünürki, valda olan ərişin diametri D və differensial qolun ciyni f, birinci səviyyənin tənliyinə daxil olur və ərişin statik dartınması ərişin valdan işlənməsi vaxtına kimi eyni olacaqdır .

$$\frac{K}{N(K - N)} dN = rdt$$

Beləliklə, diferensial qolun, valdakı ərişin diametrinə nisbəti sabit olmalıdır və əyləcin layihələndirilməsi zamanı nisbəti saxlamaq lazımdır

$$\frac{AO_5}{BO_5} = \frac{AO_4}{BO_2}$$

Valın əyləc anında olan dəyişiklik, əriş ipləri tərəfindən yaranan anının dəyişməsinə uyğundur və statik şəraitdə ərişin gərginliyi sabit qalır.



Şəkil 3.2. Toxucu maşınının əyləcinin yük differensialı  
Orta parçaların istehsalı üçün istifadə olunan ərişin gərginlik tənzimləyicilərinin mexanizmi iki sistemdən ibarətdir: icracı və təqibci.

İcracı mexanizm ərişin verilməsini təmin edir, yəni, maşının əsas valının hər bir dövrünü əriş sarınan vala ötürür.

Təqibci mexanizmi, valdan və ərişin şupl mexanizmindən ibarətdir və toxunma zamanı ərişin valdan verilməsini tənzimləmək üçün təlim edilmişdir. Val mexanizmi ərişin dartınmasının həcmindən asılı olaraq verilməsini deyişir. Şupla mexanizmi isə ərişin vala sarınmasını və onun diametrini tənzimləyir.

Şəkil 3.2-da Klimov maşınqayırma zavodunda istifadə olunan avtomat toxuma maşınlarının hərəkətli valının əriş dartma tənzimcisinin kinematiksxemi göstərilib. Bu tənzimçi onu ixtira edən Roperin adını daşıyır. İcraedici mexanizm, aşağı qola 8, dilçəni bağlayan bir dilçəyə 14, sonra planetar ötürüçündən və dişli çarxdan hərəkəti əriş sarınan vala 3 ötürür. Ötürüçü, batana 12 bərkidilmiş mil 11 vasitəsiylə həyata keçirilir. Mil 11, dartiya 13 daxil olur. Mil 11 və dartı 13 arasındaki məsafə valın şupla təqibci mexanizmi ilə həyata keçirilir. Əriş gərginliyi artıqca, val 1 aşağı sürüşdürürlər, valın altındaki qol 2 yaylı yayla 5, saat yönünün tərsi istiqamətinə çevirilir və dartı 4 vasitəsilə yuxarı qolu 6 çevirir. Qolların 6 və 8 girdiyi daş vasitəsilə, hərəkət aşağı qola 8 ötürülür, dönmə zamanı dartı 13 sola doğru hərəkət edir; dartı 13 və mil 11 arasındaki məsafə azalır,  $\beta$  işçi

hərəkətinin tənzimçisinin bucağı çoxalır. Bu zaman əriş sarınan valın dövrü böyük bucaqla həyata keçirilir.

### 3.2. Valın asılı hərəkətinin əsas tənzimləyiciləri

Əriş şupla valından 9 aktiv olduqda, sanki saat yönünün tərsinə dönür və şaquli tartıdan 10 daşı 7 aşağı doğru hərəkət etdirir. Yuxarı qolun 6 profili elə yerinə yetirilibki, daşı 7 aşağı ötürərkən, aşağı qol saat yönündə dönür, dartı 13 sağa yerləşdirilir, və tənzimçinin işçi bucağı çoxalır. Tənzimləyicinin növbəti işi zamanı, qol 8, daşın 7 özü oxunda fırlanması vasitəsiylə böyük bucaqla hərəkət etdiriləcək, və bu dartı 13 və qanadın mili 11 arasındaki kinematik məsafəni azaldır.

Roper tənzimləyicisindəki, valın dilçəkli mexanizmə ötürülməsi, planetar ötürmə ilə baş verir (şəkil 3.2).

Dilçək  $z_x$  hərəkətsiz olaraq oymağa yerləşdirilib, burada həmçinin ekssentrik 2, yerləşdirilib və bunun üzərinə  $z_2$  çarxına daxil olan daxili oymaqda 3 yerləşən  $z_1$  dişli çarxı yerləşdirilib. Oymaqdan keçən 1, valın əks tərəfinə 3, val çarxına  $z_4$  daxil olan alt vallı dişli çarx  $z_3$  bərkidilir. Ekssentrikin dövrü zamanı onun həndəsi C oxu ekssentriset e bərabər olan dairəni radiusla təsvir edir. C oxu eyni zamanda  $z_1$  çarxının dövrə oxudur.

Differensial mexanizm üçün halqaların sürət bucaqlarının nisməti Villis düsturu ilə göstərilir

Burada, i- hərəkətsiz aparıcıda çarxlar arasındaki ədəd;

$\omega_1$  - əsas çarxin  $z_1$  bucaq sürəti;

$\omega_0$  – dilçəkli aparıcının bucaq sürəti;

$\omega_n$  -  $z_2$  məlum çarxin bucaq sürəti.

Çarx  $z_1$  çarmıxla ifadə edilir və onun bucaq sürəti  $\omega_1$  sıfır olaraq irəli hərəkət edir.

Çarmıx, XX və YY oxunda yerləşən bir birinə perpendikulyar olan deşiklərə malikdir. YY deşiyinə,  $z_1$ dişli çarxin mili daxildir, XX deşiyinin bir tərəfində oymaq 2, digər tərəfində isə mil 1 var və bunlar maşının özülünə

hərəkətsiz bir şəkildə yerləşdirilib. Beləliklə z<sub>1</sub> çarxı XX və YY oxlarının uzununa hərəkət edə bilər.

Çarxin üfüqi və şaquli istiqamətlərdəki maksimum hərəkəti eksentrikliyin həcmini

iki dəfə artırır. Beləcə, bütün nöqtələrin traektoriyaları dairələr olduğu və radiusun eksentrikliyə e bərabər olduğu dişli çarxin z<sub>1</sub> irəli hərəkətini təmin edir.

Halqaların bucaq sürətlərinin tənlikdəki qiymətini nəzərə alsaq,

$$\dot{J} = \frac{z_2}{z_1} = \frac{-\omega_0}{\omega_2 - \omega_0}$$

Həmçinin, ötürülmə nisbəti texnoloji parametrlər vasitəsilə ifadə edilə bilər, məsələn, φ<sub>x</sub> dilçeyinin dönmə bucağının, φ<sub>n</sub> əriş sarınan valın dönmə bucağına olan nisbətini dilçeyin dönmə bucağını hissələrinin tam dövrünün nisbəti ilə dəyişdirsək,

$$\varphi_x = \frac{n_x}{z_x} \quad (5.6)$$

Burada n<sub>x</sub> – aşağı qolun dilçəsi ilə verilən dilçeyin dişlərinin sayı;

Z<sub>x</sub> - dilçeyin dişlərinin ümumi sayı;

Arğacdakı P<sub>y</sub> parçanın sıxlığı və a<sub>0</sub>ərişinin işləmə əmsalı yumruq valının bir dövrü üçün L ərişin uzunluğu verilməlidir

$$L = \frac{a_0}{P_y} \quad (5.7)$$

πD yumağının dairəsinin uzunluğu, φ<sub>n</sub> əriş sarınan valının dönmə bucağı tam dövr dönməsinin hissələrində

$$\varphi_n = \frac{L}{\pi D} = \frac{a_0}{\pi D P_y} \quad (5.8)$$

Bu tənzimləyici üçün daimi parametrlər də daxil olmaqla (72) tənliyində ifadəni qeyd edək

$$\frac{z_2 z_4 z_x}{\pi(z_2 - z_1) z_3} = C = \text{const} \quad (5.9)$$

O zaman (5.8) tənlik belə olacaqdır:

$$N_x = C \frac{a_0}{D P_y}$$

Cəmsalı bu tənzimləyici üçün sabitdir. Arğacın daimi sıxlığı olan xüsusi bir parçanın istehsalında, dilçənin dişlərinin sayıları ilə ifadə edilən dilçəyin dönmə bucağı

$$N_x = C_1 \frac{1}{D} \text{ bərabərdir,}$$

Burada ,  $C_1 = C \frac{a_0}{P_y} = \text{const}$  – istehsal olunan parçanın bu növü üçün parametr sabitdir.

Müstəqil hərəkət tənzimləyicisinin Bartlett növündə ərişin buraxılmasının həcmi, həmçinin ötürücünün icracı mexanizminin darağındağı kinematik məsafələrin dəyişdirilməsi ilə olur və bu üfüqi dartı 8, kəmər 18, şarnirlə birləşdirilmiş dartısının 11, təqibci sistemin iki qollu qolu 9, və dilçəklərin iki qollu qolu 15 vasitəsilə darağın pərində 7 baş verir. Qolun dilçəsi 15 qarmaqlara, dilçəklə 16 daxil olur və bu vintli çarx 13 və vint 12 vasitəsilə əriş sarinan valı 14 hərəkətə gətirir. Təqibci val sistemi, valdan 1, vallı vintdən 2, vallı dartıdan 3, üzərinə vintin çəngəli 9 yerləşdirilmiş yaylı yaydan 4 ibarətdir. Ərişin dartınması zamanı val 1 aşağı enir, vallı dartını 3 sağa yerləşdirir və yay 5 vasitəsilə vint 9 saat əqrəbi yönündə dönür. Bu icracı mexanizmdəki qarmaqdakı  $\Delta$  məsafəsinin azalmasına kömək edir. Ötürücünün tənzimləyicinin qarmağındağı məsafə əriş sarinan valın şüpləsi 6 ilə birləşdirilmiş, şarnirlə dartıya 10 asılmış kəmər 17 enərkən də azalır. Ərişin aktivləşdirilməsinə görə valın şüpləsinin dövrü baş verir.

Ərişin gərginlik tənzimləyicilərinin icracı mexanizmlərində kinematik boşluqların mövcudluğu əhəmiyyətli bir çatışmazlıqdır, çünkü mexanizmin təsirlərin daxil edilməsini təyin edir və bu, halqaların tez köhnəlməsinə və texnoloji funksiyaların qeyri-dəqiqlik yerinə yetirilməsinə səbəb olur.

Valın müstəqil hərəkəti ilə asılı hərəkətlərin tənzimləyiciləri, həmçinin hərəkətli sistemin asılı hərəkətləri ilə tənzimləyiciləri bir ötürücü mexanizm və təqibci sistemlərdən ibarətdir. Tənzimçinin ötürücüsü,dartı 9, daş 11, qol 12 , daşla birləşdirilmiş üfüqi dari 13 hansıki qolda 15 yerləşir, dilçə 18 və dilçək 16

vasitəsilə darağın pərində həyata keçirilir. Dilçəkdən 16 əriş sarınan vala 1 hərəkət planetar və ya vintli ötürücü ilə ötürülür. Kinematik qarmağa təqibci sistemin kiçik və böyük dövrü daxildir.

### **3.3. Hərəkətli val sistemi və toxucu maşınının əriş sarınan valı**

Ərişin buraxılmasının tənzimlənməsi onun həcmindən asılı olaraq dartı ötürücüsüylə 13 və vallı vintin datısıyla 6 əlaqəli olan daşın 11 yerini dəyişdirilməsiylə baş verir. Vallı vintin eks tərəfinin axırındakı val 2 yaylıdır. Ərişin  $T_0$  dərtilması yüksədkən, dartı 6, daşı 11 aşağıya, qola tərəf yerləşdirir, və daşın hərəkət radiusunu və qolun dilçəsinin və dilçeyin dönmə bucağını çoxaldır.

Təqibci sisteminin böyük dövrü, şupl 7, dartı 14, daş 17 və dilçənin qollarından 15 ibarətdir. Valdan ərişin amılçası zamanı yayın təsiri ilə şupl saat ərqəbinin əsk yönündə hərəkət edib daşı 17 qolu 15 fırlanma oxuna tərəf endirir. Daşın 17 hərəkətinin radiusunu azaltdıqda, dilçələrin qollarının və dilçeyin dönmə bucağı çoxalır. Bu tip tənzimləyicilərin kinematik hesablanması, qollarda 12 daşın orta mövqeyində 11 və qollarda 15 daşın alt mövqeyində 17, ərişin valdakı diametrinin ən azı minimal olduğunu və maşın içərisində arğaca görə daha az sıxlığı olan bir parça ilə doldurulmayı nəzərdə tutur.

Dilçeyin dönmə bucağı:

$$a_x = \frac{x_K}{O_1 K} \quad (5.1.1)$$

burada,  $x_K$  – daşın 17 mərzənin K nöqrəsinin yerdəyişməsi.

N nöqtəsinin  $x_N$  yerdəyişməsi K nöqrəsinin  $x_K$  yerdəyişməsinə bərabər olar əgər onların hərəkətini şərti olaraq düzbucaqlı kimi nəzərə alsaq:

$$X_K = x_N = a_x O_1 K.$$

D nöqtəsinin  $x_D$  hərəkatı bərabərdir

$$x_D = \frac{O_4 D a_x O_1 K}{O_4 N} \quad (5.2.1)$$

$\alpha_6$  darağının pərilərinin dönmə bucağı növbəti tənliyə görə müəyyən edilir

$$\alpha_6 = \frac{x_6}{R}, \quad (5.2.2)$$

Burada,  $x_6$  –darağının pərilərinin millərinin tam yolu;

$R$  – darağın pərilərinin radiusu.

$O_5A$  radiusu aşağıdakı tənliklə müəyyən edilir:

$$\alpha_6 = \frac{x_6}{R} \quad (5.2.3)$$

Dilçeyin dönmə bucağı

$$x_D = \frac{O_4 D a_x O_1 K}{O_4 N} \quad (5.2.4)$$

Burada,  $a_0$  - ərişin azad edilməsinin əmsali;

$D_x$  – dilçeyin 16 diametri;

$I_{x-n}$  – dilçək-val ötürüçü əlaqəsi.

(5.2.3) tənliyi (5.2.4) tənliyə qoyduqda,

$$O_5 A = \frac{O_4 D O_1 K R a_0}{\pi D x_6 x_K O_4 K i_{x-n}} \text{ alarıq.} \quad (5.2.5)$$

$O_4 D$ ,  $O_4 N$  və  $O_1 K$  radiusları konstruktiv verilməlidir.

Valın kiçik hərəkətləri və sisteminin kifayət qədər kiçik bir inersiya momenti ilə, əsnəyin meydana gəlməsi əriş deformasiyasının olmaması ilə nəticələnir. Maşının işləməsində də val hərəkatı əsasən əsnək formalasması mexanizminin işinin nəticəsidir, çünki val 2 və daşın 11 gedisi hesablamaq üçün əsnəyin açılması ilə qolun yolunu hesablamalı məhdudlaşırıq.

2y vasitəsilə remizlərin hərəkatını qeyd edək,  $l_1$  və  $l_2$  dəyərini müəyyənləşdirək :

Bunları (5.2.4) tənliyə qoyaq. Onda

$$L = \sqrt{l_1^2 + y^2} + \sqrt{l_2^2 + y^2} - (l_1 + l_2). \quad (5.2.6)$$

Qolun 12 dəliyinin uzunluğu , 2-2,5 dəfə B nöqtəsinin hərəkatından çox olmalıdır .. Daşın 11 hərəkatı dəyilin uzunluğu ərzində yerləşir:

$$L_1 = 2 \div 2,5 \left( L \frac{a}{b} \right). \quad (5.2.7)$$

Arğacın sərt axını, darağın pərlərini 10 və iki qollu qolu 5 birləşdirən dartıdan 8 , ibarət olan əyləc cihazını təmin edir. Bu qolun qoluna bir lent əlavə

olunur. Vallı vintə 3 əyləc kolodkası 4 qoşulur. Darağın hərəkəti zamanı vintin yuxarı qolunun 5 ön vəziyyəti frizli kolodkaya 4 yaxınlaşır və axın zamanı valın hərəkətli sistemini qeyd edir, hərəkətli sistemin dayandırılması arğacın axınından öncə baş verir. Vintin aşağı qolu 5 elastik olur. Hərəkətli val sisteminin əyləcinin frizli sıxacının səthinin gücü sürtünmə anını təmin etməlidir.

Vallı vintin tarazlığının tənliyi :

$$T_0 b = M_r \quad (5.2.8)$$

Burada,  $T_0$  - ərişin axın zamanı ümumi gərginliyi;

$M_r$  – bərabər olan əyləcin sürtünmə anı

Burada,  $P_1$ - əyləc kolodkasının normal təzyiq gələcək;

$\mu_0$  – lentin əyləc kolodkasına olan sürtünmə əmsali.

$O_3C$  vinti vasitəsilə darağın pərləri tərəfindən əyləc kolodkasına, vintin əyilməsi tənliyindən müəyyən edilən  $P_2$  gələcək təsir edir

Burada  $E$  – elastiklik modulu;

$J$  – vintin kəsilməsinin inersiya anı;

$f$ - axın anında,  $C$  nöqtəsində vintin əyilməsi;

$l$ -  $CO_3$  vintinin qolu.

Digər tərəfdən  $P_2$  gələcək vintin 5 qol nisbətində yerləşir:

$P_2$  gələcək dəyərini (5.2.8)-ci tənliyə qoysaq və normal təzyiqin gələcək müəyyən edək

$$P_1 = \frac{3fEJ}{nl^2} \quad (5.2.9)$$

$P_1$  normal təzyiqin gələcək dəyərini (4.6)-ci tənliyə qoysaq və əyləc vintinin

elastik hissəsinin inersiya anını tapaq

$$J = \frac{T_0 b n l^2}{3 f E a \mu_0} \quad (5.3.1)$$

Əsl ötürüçü və təqibci sisteminin həlli ilə fərqlənən Zulser sisteminin maşın qurğusu ərişin gərginlik tənzimləyicisini nəzərdən keçirək. Tənzimçi ötürüçüsü sabit bucaq sürəti ilə fırlanan köndələn val 1 ilə həyata keçirilir. Valın sonunda valın uzununa hərəkət edən şlisdə yarımmufta 16 yerləşir. Fırlanma aparıcı yarımla

muftadan hərəkətsiz oymaqda 14 yerləşən məlum yarım muftaya 15 ötürülür. Vinti çarxın qarmağına 12 daxil olan yivli vint 13 oymağ'a 14 bərkidilib, tarazlaşmış mexanizm və vallı dişli çarx 11 vasitəsilə hərəkət maşınının əriş sarınan valına ötürülür.

Ərişin buraxılması kiçik dövrün təqibci sistemi vasitəsilə həya keçirilən muftaların bağlanması baş verir. Ərişin dartınması yüksəldikdə, val 7 aşağı doğru hərəkət edir, vintə 8 daxil olan millərin 8 köməyi ilə dartı 5 ilə birləşdirilmiş vallı vinti 6 döndərir. Dəlikdə ki milin vəziyyəti elastik vintlərlə nizama salınır. Dartının 5 yuxarı yerləşdirilməsi zamanı şarnır A nisbətən şarnirlə birləşdirilmiş iki qollu vint 4 saat ərqəbinin əksinə dönür. Qol 9 dəlikdəki milin 10 üzərində sürüşür.



Şəkil 3.3 Zulser tipli maşının əsas tənzimcisinin sxemi

Qoldakı 4 yarıq vintə 9 doğru əyilmiş və yuxarı ucu aşağı çəkmədən A daha uzaqdır, hərəkət zamanı qol 4 sola doğru hərəkət edir, ucunun əks tərəfindəki rolik 2 olan iki qollu 3 qolu 4 saatın ərqəbin əks istiqamətində dönür.

Bu zaman rolik 2 aparıcı 17 yarım muftayla birləşir. Mufta bağlanır, valın 18 fırlanması baş verir və əriş buraxılır.

Ərişin, əsas iplik sarımının müxtəlif diametrlərinə malik olan iki valdan verilməsini tənzimləmək üçün Zulser sisteminin maşınlarında bir düzləndirmə mexanizmi istifadə olunur. Sağ 1 və sol 2 vallar eyni  $z_1$  və  $z_2$  dişli çarxa malikdirlər. Sağ ucu  $z_7$  dişli çarxını daşıyan dişli mufta 4 və qısa valla bağlı olan  $z_3$  dişli çarxi valda 3 möhkem otuzdurulub. Val hərəkətini bir oymaqda oturan yivli vintli 6 yarım muftadan alır, bu dişli çarxla 5 qarmağa daxil olur.  $Z_4$  və  $z_5$  dişli çarxları qısa valda sərbəst hərəkət edən bir oymaqda yerləşdirilib.

Baxılmış mexanizm buraxılmış iplərin uzunluğunu və fərqli vallardan çıxan ərişlərin dartınmasını bərabər edən bir fərqlilik kimi işləyir.

Yüngül və orta parçaların toxuculuq prosesində, əsas ip iplikdən işləmə zonasına daxil olur və ağır parçaların istehsalında isə - makaradan.

Bir toxuculuq maşını, qabarmadan qaçmaq üçün bir neçə ağaç dariğindan yapışdırılmış bir polad boru və ya taxta bir gövdədir. Taxta gövdəyə, iki flanş və əyləc şkivləri və ya dişli çarx bərkidilir. Əriş valın gövdəsinə bərkidilir və flanşların arasında yumaqlanır.

Borunun yüksək sərtliliyinə baxmayaraq, val əriş iplərin elastik qüvvəsinə məruz qalır. Buna görə də sağ və sol tərəfdən əriş axını eyni olmur və axın xətti çoxalır.

Valın gövdəsini, flanş saəsində  $T_{ol}$  yükünü eyni qaydada yayan bir val kimi görmək olar. Valın sapfasındaki sürtünmə anı azdır və onları saymamaq olar. valın dolanan gövdəsinin  $M_n$  anının tənliyini yazaq

$$M_n = \int_0^x T_x p \, dx ,$$

Burada  $T_x$  – x valının uzunluğunda fırlanan güc;

P - ərişdə olan əriş yumağının radiusu;

x - val oxuna görə hazırlı koordinat.

$T_x$  gücünün fırlanan həcmi  $T_x = T_{0l}P_0x = T_{0l}n$  görə müəyyən edilir, burada,

$T_{0l}$  - əriş ipinin fərdi dartınması;

$P_0$  - ərişə görə sıxlıq;

$N$  – fərdi iplərin sayı.

Onda

$$M_n = \int_0^x T_{0l} P_0 p \, dx .$$

$M_n$  - anının epürü üçbucaqlı şəkildə olacaqdır .

Valın gövdəsinin fırlanmasını azaltmaq üçün sağ sapfada  $M_T$  əlavə sürtünmə anı yaratmaq məqsədə uyğundur.

Əsas tənzimləyicinin normal işlənmə dinamikası eynidir və ərişin datınması ən yüksək həcmidə olur. Sapfada olan sürtünmə anını elə hesablamaq lazımdırki, əriş iplərinin təsiriylə axın zamanı valın sağ ucu safrada dönməsin,

yəni sürtünmə anı  $M_T = \frac{T_{on} p P_0 x}{2}$  bərabər olar.

Burada,  $T_{on}$  – axın zamanı fərdi ipin dərtinması.

$M_r$  valının sürtünmə sapfasının anının təxminini hesablanması, valdakı ərişin yumağının orta radiusunu götürmək lazımdır.

## NƏTİCƏ VƏ TƏKLİFLƏR

1. Toxuculuq sənayesi yüngül sənayenin ən mühüm sahələrindən biridir. Bu sahə xalqın istehlak səviyyəsini yüksəltmək sahəsində mühüm əhəmiyyəti vardır. Toxuculuq materillərindən məişətdə dəyişək, paltar, tikiş sapı, dekorativ parça, xalça və s. kimi istifadə olunur Bundan başqa onlar texniki məqsədlərə görə də istifadə olunur.
2. Toxuculuq prosesində, əsas iplər strukturundan asılı olaraq müəyyən bir gərginlik altında olmalıdır. Sıx kostyum parçalarını, yüksək dartinma ilə istehsal edirlər, biraz az sıx olanları isə zəif. Maşının işləməsi zamanı, ərişin dərtilması daimi olmalıdır. STB maşınınında əriş avtomatik olaraq verilir.
3. Toxuculuğun inkişafı onun əsas xammal material bazasının inkişafından asılıdır. Toxuculuqda kimyəvi və təbii liflər onun xam material bazasını təşkil edir. Toxunan parçanın istifadə prosesini zamanı onun xammaterialının keyfiyyətindən asılıdır. Eyni zamanda, parçanın istehsalına sərf olunan ilk xammalın çeşidlərindən də asılıdır. Parça istehsalı fəaliyyətində süni, sintetik və təbii liflərdən çox geniş istifadə olunur.
4. Toxucu maşınlarında elastik yükləmə sisteminin dinamik modelinin işlənməsi məsələsinə baxılmış və əriş saplarının gərginliyinin dəyişməsini qanuna uyğunluqları tədqiq olunmuşdur. Elastik yükləmə sisteminin xüsusiyyətləri araşdırılmış və bu sistemə hərəkət və gərginlik verən mexanizmlərin konstruksiyaları analiz edilmişdir.
5. Əriş əyləcləri və əriş tənzimləyicilərinin xarakteristikalarının müqayisəsi aparmışdır. Parça əmələ gətirici mexanizmin əsas parametrlərinin təyin olunması üçün yeni metodika işlənmişdir. Çox əsnəkli toxucu maşınlarında parça əmələ gətirici mexanizmin yeni konstruksiyasını yaradılması üçün əsaslandırılmış təkliflər verilmişdir.

## ƏDƏBIYYAT

- 1.Fərzəliyev M.H «Toxuculuq istehsalatının texnoloji maşınları və avadanlıqları» Bakı 2010
- 2.Fərzəliyev M.H «Əyircilik istehsalatının texnoloji maşınları və avadanlıqları» Bakı 2008
3. Ə.P.Həsənov, C.M.Vəliməmmədov, N.N.Həsənov, T.R.Osmanov «Istehlak mallarının ekspertizasının nəzəri əsasları» Bakı-2003
4. Həsənov Ə.P., Vəliməmmədov C.M., Həsənov N.N., Osmanov T.R.. «Qeyri-ərzaq mallarının keyfiyyət ekspertizası» Bakı -2006
5. Həsənov Ə.P., Vəliməmmədov C.M. və başqaları. «Qeyri-ərzaq malları əmtəəşünaslığı» Bakı – 2001
6. Istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunları – Biznesmenin Bülleteni, № 47-1999
7. Ciddi hesabat blankları və forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərb.respub.qanunları- Biznesmenin Bülleteni, №22-1999
8. Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması, №19, Azərbaycan Respublikasının qanunları – Biznesmenin Bülleteni, №19- 1998
9. Yoxlamalar haqqında normativ sənədlər Azərbaycan Respublikasının qanunları – Biznesmenin Bülleteni, №32-2000
10. Ticarət, məişət və digər növ xidmət qaydaları, Azərbaycan Respublikasının qanunları – Biznesmenin Bülleteni, №11-1998
11. Şamxalov O.Ş. «Tikiş fabriklerinin lahiyyələşdirilməsi». B., 2008.
12. Şamxalov O.Ş., Məmmədov F.Ə. «Tikiş məmulatlarının ekspertizası». E., 2003.
13. Николаева М.А.. Товароведение потребительских товаров. Теоретические основы М: Норма, 1997-283с
- 14.Инструкция о порядке проведения экспертизы товаров экспертными организациями системы торгово-промышленной палаты.

15. Семин О.А. «Организация контроля качества товаров в торговле» М: издат. «Экономика» 1972.
16. Райхман Э.П., Азгальдов Г.Г. «Экспертные методы в оценке качества товаров» издат. «Экономика», М: 1974
17. Райхман Э.П. Азгальдов Г.Г. «Комплексная оценка качества продукции» М, издат-во стандартов, 1971
18. Ковалев Н.И. «Органолептическая оценка готовой продукции» М, изд. «Экономика», 1968
19. ГОСТ 16431-70 «Термины и определение качества продукции, показатели качества и методы оценки уровня качества продукции»
20. Проектирование предприятий швейной промышленности / под редакцией А.Я. Измельцева. М.: 1998.
21. Проектирование швейных фабрик / под редакцией Некрасова А.В. М.: 1985.